



XALQ QƏZETİ

№ 21 (28993) 27 yanvar 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



□ **Dünyanın uzaqqören siyasətçiləri və müdrik dövlət başçıları öz ölkələrinin inkişafına nail olmaq üçün həmişə qüdrətli dövlətlərlə əlaqələrin genişləndirilməsi ilə yanaşı, ticari-iqtisadi əməkdaşlığın əsas vasitələrindən olan nəqliyyat-logistika layihələrində iştiraka da xüsusi önəm veriblər. Azərbaycan dövlətinin bu iki istiqamətdə atdığı addımlar hamı tərəfindən nümunə kimi qəbul edilir. Belə ki, biz həm regiondakı güclü dövlətlərlə – Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası – həm də Avropa İttifaqına üzv olan ölkələr, eləcə də ABŞ və Çin Xalq Respublikası ilə əməkdaşlığın bütün sahələrində özünəməxsus uğurlara imza atmışıq.**

Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və Prezident İlham Əliyevin beynəlxalq aləmdə gedən ictimai-siyasi prosesləri ən incə detallarına qədər bilməsinin nəticəsidir ki, adıçəkilən ölkələrin hamısı Azərbaycanın dostu, müttəfiqi, tərəfdaşdır. Bununla yanaşı, dövlət başçımızın siyasi fəaliyyətində mühüm yer tutan xarici səfərləri də dost və tərəfdaşlarımızın çoxalmasına, strateji əməkdaşlığımızın genişləndirilməsinə zəmin yaradır. Bu baxımdan cənab Prezidentin Davos səfəri də kifayət qədər uğurlu və səmərəli oldu.

Prezidentin Davosda dövlət və hökumət başçıları, şirkət

rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə keçirdiyi görüşlərin, apardığı müzakirə və məsləhətləşmələrin hər biri gələcək əməkdaşlığın uğurlarını təmin edəcək faktor kimi dəyərləndirilir. Dövlət başçımızın yanvarın 21-də Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibə və yanvarın 22-də Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmə, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda keçirilən sessiyada sualları cavablandırması isə Azərbaycan haqqıqlarının növbəti dəfə dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi

Azərbaycan Şərq – Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

önəm kəsb edirdi.

Sessiyanın aparıcısının Azərbaycan Prezidentinə müraciət edərkən "Mən bilirəm ki, Siz ölkənizin iqtisadi fəaliyyətini təkcə neft-qaz sahəsinə yox, eyni zamanda, infrastrukturun qurulmasına yönəltmişiniz" – deyə, başlaması bir daha sübut edirdi ki, Azərbaycan haqqıqlarını dünya ictimaiyyətinə, xüsusən, regionda marağı olan dairələrə yaxşı məlumdur. Ancaq Davos Forumu çərçivəsində keçirilən bütün tədbirlərin dünyanın hər yerində eşidilməsini nəzərə alan Azərbaycan Prezidenti adıçəkilən haqqıqlarları ən incə detallarına qədər xatırlatmağı məqsəduyğun sayaraq dedi ki, müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir: "Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktur, yeni, daxili

infrastruktur və Azərbaycanın beynəlxalq həblərdən birinə çevrilməsinə imkan verəcək infrastruktur sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistraların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktur sərmayə yatırırıq. Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək".

Sessiyanın müzakirəsində çıxarılmış Çin hökumətinin "Bir kəmə, bir yol" təşəbbüsünə gəlincə isə, dövlət başçımız vurğuladı ki, biz nəinki həmin təşəbbüsü dəstəkləyirik, hətta onun reallaşması istiqamətində mühüm addımlar da atırıq: " Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin

sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarifi siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdəşimlərin həcmi də artır. Yalnız Şimal–Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki ilə müqayisədə on dəfə çox yük daşınıb".

Həmin sessiyada bizim üçün, daha doğrusu, bütün azərbaycanlılar üçün maraqlı olan başqa bir məqam da gündəliyə gətirildi. Belə ki, ölkəmizin və dövlətimizin bədxahları daim öz cızma-qaralarında yazırdılar ki, guya, Azərbaycanın xarici borcları

Biz əlbəttə ki, Çin hökumətinin "Bir kəmə, bir yol" təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir.

Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmə, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda keçirilən sessiyadakı çıxışından

həqiqətlərinin dilə gətirilməsinə, xüsusən, xarici borcumuz haqqında söylənilənlərin absurd və cəfəngiyyət olduğunu sübut edən faktların səsləndirilməsinə zəmin yaratmış oldu: " Bizim uzun illərdir ki, strategiyamız qazandıqımızdan daha az xərcləməkdən ibarət

iqtişadiyyata sərmayə yatırmaq strategiyası var".

Çinin və dünyanın ən böyük enerji şirkətinin nümayəndəsinin Azərbaycan Prezidentinə iqtisadiyyatla bağlı verdiyi sualın cavabı da maraqla qarşılandı: "Siz nəqliyyat sahəsində infrastruktur daqqət yetirirsiniz. Lakin elektrik enerjisinin təchizatı da daxil olmaqla enerji infrastrukturunu barədə nə deyə bilərsiniz?" Elə bu sual da son illər Azərbaycanda reallaşdırılan layihələrin miqyası barədə təəssürat yarada biləcək şəkildə cavablandırıldı: "Biz elektrik enerji generasiyasına çoxlu sərmayə yatırırmışıq. İndi biz defisiti tamamilə azaltmışıq, elektrik enerjisinin xalis ixracatına çevrilmişik və 10 milyonlarla dollar qazanmışıq. Biz sərmayələrə açıyıq. Biz, həmçinin şirkətləri podratçı olmağa dəvət edirik. Bu il biz yeni elektrik stansiyasını istismara verəcəyik və onun gücü 400 meqavat olacaq. Əlbəttə ki, biz indi səmərəlilik, itkilərin azaldılması üzərində işləyirik. Praktiki nöqteyi-nəzərdən siz investor, podratçı qismində – istənilən qismində ölkəmizə gəlsəniz, mən çox şad olardım".

Ekspertlərin fikrincə, dövlət başçımızın bütün səfərləri kimi, Davos Dünya İqtisadi Forumunda iştirak etmək üçün reallaşdırıldığı səfər də bütün aspektlərdən uğurlu və səmərəli oldu. Hamı inanır ki, Prezidentin dünya iqtisadçıları və işğuzar dairələrin nümayəndələri ilə görüşləri ölkəmizin növbəti uğurlarına zəmin yaradacaq.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

Prezident İlham ƏLİYEV: Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub

□ **Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: "Ötən il ölkəmiz üçün uğurlu il olub. Dünyada və bölgəimizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib".**

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən regionumuzda gedən xoşagəlməz proseslər fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verib. Ölkəmiz inkişaf, tərəqqi, sabitlik yolu ilə irəliləyib.

Cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirdiyi hesabat dövründə respublikamızda fəaliyyət göstərən müəssisə,

təşkilat və fərdi sahibkarlar tərəfindən 79797,3 milyon manatlıq və ya əvvəlki ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2018-ci ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 1,8 faiz, neft sektorunda isə 0,6 faiz artıb.

İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında da hesabat dövründə makroiqtisadi sabitliyin təmin olunduğu,

əsas kapitalla 17,2 milyard manat investisiya qoyulduğu, bunun da 65,5 faizinin və ya 11 milyard manatdan çox hissəsinin qeyri-neft sektoruna yönəldildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 milyard dollar təşkil edib, ixrac 36 faiz artaraq 19 milyard dollara çatıb. Hesabat dövründə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, 45 milyard dollara çatıb. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19 faizədək enib.

Ötən il iqtisadiyyatda mühüm önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP boru kəməri fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, "Star" neft emalı zavodu istifadəyə verilib. Kom-

mersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki – "Azerspace 2" orbitə buraxılıb.

Hesabat dövründə, həmçinin infrastrukturun inkişafı istiqamətində mühüm işlər görüldü, Ələt–Astara–İran avtomobil yolu istifadəyə verilib, 2 min kilometr magistral, şəhərlərarası və kənd yolları çəkilib. Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki–Qəbələ dəmir yolunun tikintisinə başlanılıb.

Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il ərzində bir sıra yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında



səmərəli mexanizmlər – sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

Hesabat dövründə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" MMC-nin Polipropilen müəssisəsi, İnşaat Kimyəvili, Əlvan metallar və ferroarjenlər zavodları, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki açılıb. Həmin parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı obyektləri

fəaliyyətə başlayıb. Bu günlərdə isə Sənaye Parkının daha bir rezidenti – "SOCAR karbamid" zavodu istismara buraxılıb.

Azərbaycanda "yaşıl iqtisadiyyat"ın və təkrar emal sənayesinin inkişafında mühüm rol oynayan Balaxanı Sənaye Parkında 2018-ci ildə 6 rezident qeydiyyatla alınıb. Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 milyon manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət

göstərir. Bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-yə çatdırılması nəzərdə tutulur. Sahibkarların marağını nəzərə alaraq, adıçəkilən parkın ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir. Bu ilin yanvar ayında parkda daha bir rezident qeydiyyatla alınıb. Yeni rezident işlənməmiş təkerlərin təkrar emalından bioadizel istehsal edəcək. Layihə çərçivəsində 3 milyon manat investisiya yatırılacaq və 20-yə yaxın iş yeri yaradılacaq.

Hesabat dövründə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə – pambıq-polyester və "Open End" üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. Investisiya dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş müəssisələr Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq məhlulundan ildə 20 min ton iplik istehsalı nəzərdə tutulub.

(ardı 2-ci səhifədə)



Davos İqtisadi Forumu: uğurlar, vəzifələr və perspektivlər

» 4



» 5

Müxəlifətçilik meydanlarda qışqırmaqdan ibarət deyil



» 6

Son 18 ildə qaçqın və məcburi köçkünlər üçün 102 müasir qəsəbə salınıb



» 12

Rusiya Kubaya iqtisadiyyatına milyardlarla avro ayırır

(əvvəlki 1-ci səhifədə)

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub. Bu il Xəzər Dəniz Gəmiçiliyi üçün dəyərli 82 milyon ABŞ dolları təşkil edən "2 Ro-Pax" tipli unikal gəminin və dəyərli 28 milyon ABŞ dolları təşkil edən 2 neft tankerinin təhvil verilməsi nəzərdə tutulub.

Hazırda Pirallahı Sənaye Parkında investisiya dəyəri

Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Bu sənaye məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quradırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.

Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb,



Prezident İlham ƏLİYEV:

Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub

100 milyon dollardan çox olan əcazılıq, spri və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. Bu ilin ilk rübündə istifadəyə verilməsi nəzərdə tutulan spri zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq. Cari ilin birinci rübündə Azərbaycan – Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanılması nəzərdə tutulur. Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyatına alınıb. Yeni rezident "Absheron Saffron Ltd" MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcək. Müəssisədə 50 yeni iş yeri açılacaq.

Ümumiyyətlə, hazırda sənaye parklarının ümumi



700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Mux-

ölkənin nəqliyyat-tranzit imkanlarının təşviqi tədbirləri davam etdirilib. İndiyədək Türkmənistan, Çində, İran, Türkiyə və Çinlə Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının təbliği ilə bağlı tədbirlər keçirilib. Ötən ilin may ayında dövlət başçısının iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açılıb.

Liman regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir.

Yeri gəlmişkən, ötən il ölkə ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb. Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmində ciddi artım müşahidə olunub.

Bu gün Azərbaycanda idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsi dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən biridir. Hazırda iqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətə davamlı və ixrac potensialı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq öz nəticələrini verir. Bu mexanizm çərçivəsində 97 sahibkara indiyədək 8,5 milyon manat, 2018-ci ildə isə 80 sahibkara 5 milyon

manatdakı vəsait geri ödənilib.

Ötən il dövlət dəstəyi hesabına xarici dövlətlərə 11 ixrac missiyası təşkil olunub, Azərbaycan xarici ölkələrdə təşkil olunan 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ot məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Bundan başqa, "Buta Airways" təyyarələrində ixracı təşviq edən reklam nümayiş olunub, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib.

Ölkəmizin rəqəbatqabiliyyəti məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2018-ci ildə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi" açılıb. Bu ilin yanvarın 15-də BƏƏ-nin Dubay şəhərində fəaliyyətə başlayan "Azərbaycan Ticarət Evi" ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir.

Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.

Bundan başqa, Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçıların arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılan İxracatçılar Klubunun ötən il ərzində 23 iclası keçirilib, süd və süd məhsulları, zeytun, çay, xurma, mebel, maşın və avadanlıq istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, 200-dən çox şirkətə ixracat dair xidmətlər göstərilir.

Görülüb tədbirlər nəticəsində 2018-ci ildə qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz, sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı isə 56,2 faiz artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

Azərbaycan–Rusiya İlgüzar Şurasının ümumi iclasında inzibati məsələlər müzakirə edilib

İclasda şuranın www.ards.az portalının yeni imkanları təqdim olunub

□ **Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan–Rusiya İlgüzar Şurasının ümumi iclası keçirilib.**

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası İlgüzar Şuranın idarə heyətinin sədri



Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. S.Qurbanov cari ildə Azərbaycan–Rusiya İlgüzar Şurasının iki ölkənin

İlgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb.

Iclas inzibati məsələlərin

müzakirəsi ilə davam edib.

Səsvərmə zamanı "Logistika", "Qida məhsulları və kənd təsərrüfatı", "Sertifikatlaşdırma və gömrük proseduraları" komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilib. Həmçinin N.Heydərov idarə heyəti sədrinin müavini seçilib.

Daha sonra Azərbaycan–Rusiya İlgüzar Şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirilib. İlgüzar Şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə "Şəxsi kabinet" vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, "Şəxsi kabinet" də

elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcək. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün "Maraqlı olduğunuzu bildirmək" funksiyasından istifadə edə biləcəklər. Həmçinin "Şəxsi kabinet"də şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər.

Iclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə ediblər.

YAP Gənclər Birliyinin təşəbbüsü ilə "Sosial şəbəkələr və müasir gənclik" mövzusunda tədbir keçirilib



□ **Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə "Sosial şəbəkələr və müasir gənclik" mövzusunda tədbir keçirilib.**

Tədbirdə YAP sədrinin müavini – icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi ilə bağlı ideya və prinsiplərinin Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsası

təşkil etdiyini söyləyib.

YAP sədrinin müavini bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Ona görə də sosial şəbəkələrin cəmiyyət həyatına təsirləri aktual məsələlərdən biridir. Gənclər ictimai-siyasi həyatda fəal iştirak etməlidirlər. Onlar sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə

etməli, mənfi təsirlərdən uzaq olmalıdırlar. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməlidir.

YAP gənclərinin hakim partiyayı layiqincə təmsil etdiklərini vurğulayan Ə.Əhmədov hər kəsin partiyanın sıralarında olan gənclərin fəallığının ödənişli keçirilməsi prezident seçkiləri zamanı şahidi olduğunu qeyd edib. O, gənclərin qarşısında mühüm vəzifələrin dayandığını deyib.

AZƏRTAC

Azərbaycan–İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub

□ **Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladıqafqaz şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da orada səfərdə olan İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşüb. Bu barədə AZƏRTAC-a QMI-nin mətbuat xidmətindən məlumat verilib.**

Qeyd edək ki, şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində yenidən bərpa olunaraq dindarların ixtiyarına verilən məscid binasının açılışında iştirak edib. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya–Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə ilə bağlı Vladıqafqazda konfrans keçirilib.



Şeyxülislamla görüşü zamanı bu tədbirləri yüksək dəyərləndirən İnquşetiyanın rəhbəri Y.Yevkurov qarşıdaş saydığı Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdıraraq QMI sədrindən xahiş edib. Görüşdə Azərbaycan–İnquşeti-

ya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi, xalqlarımızın ümumi mənafələri naminə əməkdaşlıq, ümumqafqaz əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi və məsləhətləşmələr aparılıb.

İctimai asayiş pozmaq cəhdinin qarşısı alındı

□ **Yanvarın 26-da, saat 15:30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu, Mirəli Seyidov küçəsində toplaşaraq küçə yürüşü keçirməyə cəhd edib. Bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı təbəsisizlik göstərilib.**

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, operativ həyata keçirilmiş qabaqalıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müdaxirə olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə gətirilib, digərləri ərazidən

uzaqlaşdırılıb.

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb.

AZƏRTAC



□ **Azərbaycan Mərkəzi Bankı (AMB) qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək.**

AMB-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 26-da Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirakı ilə bankın İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunan geniş iclası keçirilib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri önə çəkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, dövlət başçısının rəhbərliyi altında ötən il ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görüldü. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

E. Rüstəmov Mərkəzi Bankın 2018-ci ilin yekunlarına həsr olunan toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müəvəzədə Prezident İlham Əliyevin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib. Vurğulayıb ki, 2018-ci ildə Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib: "Ötən il inflyasiya gözləniləndən daha yüksək tempdə azalıb və təkrəqəmli

səviyyədə sabitləşib. 2018-ci ildə orta illik inflyasiya 2,3 faiz təşkil edib. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzi-bəti qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb".

Qeyd edib ki, 2018-ci ildə makroiqtisadi sabitlik ölkədə iqtisadi artıma şərait yaradıb: "İqtisadi artım pozitiv zonada qalmaqda davam edib. Ümumi daxili məhsul (ÜDM) real olaraq 1,4 faiz, o cümlədən qeyri-neft sektorunda 1,8 faiz artıb. Qeyri-neft sənayesi daha yüksək artım nümayiş etdirib ki, bu da ölkədə sənayeləşmənin sürətləndiyini, qeyri-neft sektorunun artımında ticari sektorun rolunun artdığını göstərir. İqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənib".

"2018-ci ilin 9 ayında cari

əməliyyatlar balansında 5,1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtüb, ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb", - deyə o, əlavə edib.

E. Rüstəmov deyib ki, ötən ilin əvvəlinə nəzərən strateji valyuta ehtiyatları 6,5 faiz artaraq ilin sonuna 45 milyard ABŞ dollarına yaxın olub, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 5,5 faiz artaraq 5,6 milyard dollar təşkil edib: "Manatın xarici valyutalara nəzərən məzənnəsi tədijə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşır. Valyuta bazarında təklif kanallarının artmasını şərtləndirən mühüm amil dövlətimizin başçısının müəyyən etdiyi iqtisadi inkişaf kursuna uyğun olaraq ölkədə qeyri-neft sektorunun şaxələnməsi, ixracat potensialının artırılması olub. Ümumilikdə xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitli-

yi davam edib. 2018-ci ildə pul təklifinin dəyişimi makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbinin ödənilməsi arasında optimal balans təmin edib. Manatla pul bazası 11,7 faiz artıb. Pul təklifinin de-dollarlaşması prosesi davam edib".

Mərkəzi Bankın sədri bildirib ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiiq edilib: "Bank 2018-ci ildə son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nəzərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar edib. Mərkəzi Bankda ilin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə dəyişdirilib, uçot dərəcəsi mərhələlərlə 15 faizdən 9,75 faizə endirilib. Dövr ərzində iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirib".

"Monetar idarəetmənin

təkmilləşdirilməsi və həyata keçirilən pul siyasətinin effektiv kommunikasiyası xüsusi diqqətdə saxlanılıb. Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı press-reizlər müvafiq analitik şərhlərə dərc edilib, eyni zamanda, media üçün geniş mətbuat konfransları keçirilib. Faiz dəhlizinin parametrlərinə dair qrafik əsaslı pul siyasəti qərarlarının verilməsi, eyni zamanda, geniş mətbuat konfransları, eləcə də müasir kommunikasiya kanalları vasitəsilə həmin qərarların ictimaiyyətə açıqlanması təqvim əsasında kommunikasiyasının təşkil rejiminə keçilib", - deyə E. Rüstəmov qeyd edib.

Vurğulayıb ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.

Iclasda daha sonra Mərkəzi

Bankın ayrı-ayrı fəaliyyət

istiqamətləri üzrə məruzələr

dinlənilib, müzakirələr apa-

rılıb, qarşıda duran vəzifələr

layihələr həyata keçirilib. Həsəbat ilində bütün istiqamətlər üzrə vəzifələrin müntəzəqi beynəlxalq təcrübəyə uyğun reallaşması üçün Mərkəzi Bankda xarici əlaqələr və beynəlxalq əməkdaşlıq gücləndirilib, texniki yardım imkanları aktiv dəyərləndirilib, prioritet əsaslı texniki yardım cəlb edilib.

E. Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqət çəkib. Bildirib ki, dövlət başçısının irəli sürdüyü inkişaf strategiyasına, eləcə də Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir. Bu məqsədlə Mərkəzi Bank öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və

dəhlizinin parametrləri haqqında qərar ölkədə gedən makroiqtisadi proseslər, tsiki göstəricilərinin dinamika, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək".

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli Fərmanına uyğun olaraq Mərkəzi Bank inflyasiyanın effektiv idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək. Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın effektiv idarə edilməsi məqsədilə pul siyasəti rejiminin transmissiya effektivliyini gücləndirməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağıdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal dəyişikliklərin genişləndirilməsi üzrə Dövlət Programı"nın həyata keçirilməsi yaxın üç ildə ölkədə nağıd pul döviyyəsinin əhəmiyyətli azaltılmasıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcək", - deyə E. Rüstəmov bildirib.

Qeyd edib ki, Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağıd pul sferası üzrə 2019-cu ildə tədaviyə nağıd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, xatirə pul nişanlarının tədaviyə buraxılması və bütlüklədə nağıd pul idarəedilməsi sistemlərinin effektivliyinin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.

E. Rüstəmov yeni çağırışlardan, xüsusilə də ölkə başçısının irəli sürdüyü inkişaf vəzifələrindən, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndən, eləcə də Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşdırmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yerilən siyasət və fəaliyyət kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını diqqətdə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib



□ **Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.**

Yanvarın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Şirvan şəhərində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər

Mehdiyev və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov qəbuldan öncə ulu öndər Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsinə ziyarət edərək, öünə gül dəstəsi qoyublar.

Qəbulda Şirvan şəhəri, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri, əsasən, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarından işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

DGK sədri Səfər Meh-

diyev hər bir vətəndaşın

müraciətini diqqətlə dinləyib

və qaldırılan məsələlərin

qanunvericiliyə uyğun həlli

barədə müvafiq strukturların

rəhbərlərinə tapşırıqlarını

verib.

AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,

Ermənistan Respublikasının Noyem-beryan rayonunun Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayırım, Aşağı Əskipara, Qızılcacılı kəndlərində, Krasnoselsk

rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Kəngərli, Mərzili, Füzuli rayonunun Aşağı Vəysəlli, Qobu Dilağarda, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

AŞPA-da Azərbaycan multikulturalizmindən danışılıb

□ **Ən sadə statistika Azərbaycanın etnik mənzərəsinin nə qədər rəngarəng olduğunu dəqiq göstərir. On milyona yaxın əhalisi olan ölkədə 100-dən çox etnosun nümayəndəsi yaşayır. Ölkədəki azsaylı xalqlar, milli azlıqlar və etnik qruplara yaradılmış vahid ailə şəraiti baxımından Azərbaycan dünyanın digər ölkələrinə örnekdir. Bu, ölkəmizdə əsrlərcə ənənəsi olan tarixi bir təcrübənin nəticəsidir. Çoxmillətlik, çoxdillilik, çoxmədəniyyətlik Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycana öz töhfələrini verir. Bu, ölkəmizi daxilən zənginləşdirib, onun əlvan, ahəngdar mədəni palitrasını yaradıb və bu gün onu dünyanın multikulturalizm mərkəzlərindən birinə çevirib. Bunun sübutu XXI əsrin ilk illərindən Bakının mütəmadi olaraq dinlər, dillər, mədəniyyətlərarası dialoqa həsr edilən beynəlxalq forumlara, konfranslara, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir.**

Bu fikirləri AŞPA-nın qış sessiyasında "Milli azlıqdan olan insanların hüquqlarının təşviq etmək" adlı maruzanın müzakirəsində nümayəndə heyətimizin üzvü Rafael Hüseynov söyləyib. O vurğulayıb ki, Azərbaycan hələ Avropa Şurasına üzv olmadan əvvəl qurumun "Milli azlıqların qorunması haqqında" Çərçivə Konvensiyasını imzalayıb. Azərbaycan hökuməti bu konvensiyanın monitorinq mexanizmi olan Məşvərətçi Komitə ilə konstruktiv əməkdaşlıq edir. Ölkəmizin Avropa Şurasının hüquqi sənədləri sırasında xüsusi yer tutan bu konvensiyaya belə diqqəti və həssas münasibəti təsadüfi deyil. Milli azlıqlar ilə bağlı hər hansı ölkədə daxilində aparılan siyasət nə dərəcədə uğurlu olması, ilk növbədə, ənənə ilə bağlıdır. Əgər tarixən belə ənənə olmayıbsa və milli psixologiyada bu hiss yerini tutmayıbsa, milli azlıqlarla bağlı ne qədər çox işlər görülsə də, arzulanan müsbət nəticələrli əldə etmək çətin olacaq.

"Azərbaycanda XIX əsrdən etibarən mövcud olan alman icmasını Birinci Dünya müharibəsi dövründə Orta Asiya-yə sürgün etmək haqqında çar hökuməti qərar qəbul edir. O zaman Azərbaycanın

nüfuzlu şəxsiyyətləri, tanınmış ziyalıları məktub hazırlayaraq, xüsusi nümayəndə heyəti ilə Qafqaz çənizliyyəne yolları və Azərbaycanadakı alman əhalisini sürgün edilməkdən qoruya bilirlər. Milli azlıqlarla bağlı bir ölkə daxilində aparılan siyasət məhz belə doğma münasibət ənənələri və təcrübəsi olduğu təqdirdə yaxşı bəhrələr verir. Yeni bu duyğu cəmiyyətin içərisindən gəlməlidir, yalnız təbliğatla, hökm etməklə, inzibati üsullarla belə inco və həssas məsələlərdə uğur qazanmaq çox çətindir", - deyə R. Hüseynov qeyd edib.

Azərbaycanlı deputat diqqətdə çatdırıb ki, müasir şəraitdə milli azlıqların media hüquqlarının qorunması da ümdə şərtlərdəndir. Ölkəmizdə bu istiqamətdə qənaətbəxş mühit formalaşıb. Milli teleradioda bir sıra milli azlıqların dilində səslənən və nümayiş etdirilən proqramlarla belə inco və həssas məsələlərdə uğur qazanmaq çox çətindir", - deyə R. Hüseynov qeyd edib.

dərsliklərin və müvafiq vəsaitlərin sistəmi nəşridir.

R. Hüseynov milli azlıqları çox olan bir sıra ölkələrin üzvləşdiyi problemlərdən, təhlükəli meyillərdən söz açıb. Qeyd edib ki, bu təhlükəli meyillər milli azlıqlar məsələsinə kənardan müdaxilə və təsirilər, sosial şəbəkə ilə ötürülən, ölkə xaricindən yayılmalı təxribat sciciyyəli müxtəlif verilişlərdir. O, Azərbaycana qarşı bir sıra qonşu dövlətlərin ərazisində maliyyələşdirilərək hazırlanan, saxta, milli ədavəti qızışdıran, nifrət yayan proqramlar yayımlandığına diqqət çəkib.

"Azərbaycanda azad internet fəzası var. Bəs belə arzuolunmaz fəsadlardan necə qorunmalı? Güman edirik ki, bu qəbil ortaq balalara qarşı müştərek mübarizə aparmaq, belə pozucu fəaliyyətlərin qarşısını ala biləcək təsiri mexanizmləri hərəkətə gətirmək lazımdır", - deyə azərbaycanlı deputat vurğulayıb.

Şəhla AĞALAROVA, AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

□ **Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda növbəti dəfə fəal iştirakı, onun tribunasında səsləndirdiyi məzmunlu çıxışları, nüfuzlu KIV-lərə müsahibələri, milli maraqlara xidmət edən çoxsaylı görüşləri ölkə ictimaiyyətinin, eləcə də elmi dairələrin geniş marağına səbəb olub. AZƏRTAC bununla bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun qeydlərini təqdim edir.**

Müasir şəraitdə global miqyasda baş verən hadisələr və mövcud vəziyyət əməkdaşlığın yeni əsaslarının yaradılması üçün zəmin ola biləcək ideyaların və buna müvafiq platformanın formalaşması məqsədilə dünyanın taleyinə birbaşa təsir edən strateji problemlərin həllinə yönəlməmiş müzakirələrin aktuallığı daha da artır. Belə bir global arena rolunu oynayan və 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Builki forumun əsas mövzusu qloballaşma və dördüncü sənaye inqilabı dövründə hökumətlər və bu inqilabı proseslərin iştirakçıları arasında qarşılıqlı əlaqənin və təsirin optimallaşdırılması problemlərinin aradan götürülməsi təşkil edib. Buna görə də global geosiyasət, maliyyə sistemində texnologiyə və potensial struktur dəyişiklikləri imkanları, kapital bazarlarının inkişafı, elektron ticarət, rəqəmsal iqtisadiyyat, qloballaşmanın strateji nəticələri və digər mühüm məsələlər forumun əsas mövzusu sırasında yer alıb. Eyni zamanda, dördüncü sənaye inqilabının vacib tərkib elementlərindən olan blokçeyn və kriptovalyuta kimi yeni texnologiyaların ərşəyə gəlməsində dövlətlər və fərdlər arasında əməkdaşlıq yollarının, səlahiyyət və məsuliyyət dərəcələrinin düzgün müəyyənləşdirilməsi forum iştirakçıları tərəfindən ciddi fikir mübadiləsi obyektinə çevrilib.

Bütün bunlar göstərir ki, müasir çox-qütblü dünyamızda daha da kəskinləşmiş geosiyasi və geoiktisadi problemlərin həlli, dördüncü sənaye inqilabı ilə bağlı problemlər, yaranmış fürsət və çağırışlar müxtəlif şəklii is birliklərinə və müzakirələrə ehtiyac doğurur. Bu istiqamətdə real və səmərəli addımların atılmaması isə əksinə, geoiktisadi və həttə geosiyasi böhranların daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu təhlükə yeni planetar sərhədlər şəraitində yaşayan dünyamız üçün çox real görünməkdə, bəzi məqamlarda isə həttə artıq hiss edilməkdədir. Məhz bu amil insanların, dövlətlər, hökumətlər və şirkətlər arasında münasibətlərin yenilənməsi, yeni global əməkdaşlıq mərhələsinin bərqərar olması zərurətini meydana gətirir.

Dünya İqtisadi Forumunun "Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə global struktur formalaşdırmaq" mövzusunda hesr olunması da elə bu zərurətdən irəli gəlib. Forumda aparılan müzakirələr iqtisadi-maliyyə problemlərinin mahiyyətini üzə çıxarıb ki, bunların da sırasında aşağıdakılar daxildir:

- dördüncü sənaye inqilabına xas olan struktur dəyişikliklərinin, pul-kredit və maliyyə sistemlərinin yeni texnologiyalardan və rəqəmsal valyutalardan istifadə şəraitində formalaşması aspektlərinin cəmiyyətin davamlı və uzunmüddətli rifahının yüksəldilməsi baxımından qiymətləndirilməsi;
- global iqtisadi əməkdaşlığa, əqli mülkiyyətə, miqrasiyaya, rəqabətə, vergi siyasətinə, milli təhlükəsizliyə daha geniş zamanar verən institusional islahatlara dair global dialoqun aparılması;
- geosiyasi problemlərin iqtisadiyyat üçün yaratdığı əngəllər;
- dövlət xidmətlərinin avtomatlaşdırılması potensialı və yolları;
- bərabərlik, rifah, səhiyyə və təhsilə istiqamətlənən dayanıqlı inkişaf modelləri;
- rəqəmsal valyutaların təbiiqinin üstünlükləri və doğruduğu fəsadlar, habelə rəqəmsal valyutaların şəffafılıq və hesabatlılıqla əlaqələri;
- rəqəmsal valyuta növlərinin təbiiq ilə əlaqədar mərkəzləşdirilməsinə ödəmə sisteminin təbiiq dövrünün doğura biləcəyi məsələlər;
- rəqəmsal valyutalar təbiiq edilərkən pul-kredit siyasətinin işlənmə mexanizmi;
- yeni ödəmələr sistemi şəraitində dünya ticarətinin özəllilikləri.

Bununla yanaşı, Davos Forumunda gələcəyin istehlakı, energetikası, ərzaq sistemi, beynəlxalq ticarət və investisiyalar kimi daha konkret məsələlər də forum iştirakçılarındın diqqət mərkəzinə olub.

Onu da qeyd etmək yerinə düşər ki, forum iştirakçılarındın fikrincə, gələcəkdə də problemlər çöxtərəfli iştirakı əsas götürən dialoq yolu ilə çözülməli, qloballaşma regional və milli problemləri nəzərə almalı, onlara cavab verməlidir. Çöxtərəfli əməkdaşlığa əsaslanan beynəlxalq tənzimləmə sözləşdirilməli, global problemlərin həllində biznesin, hökumətlərin və vətəndaş cəmiyyətinin səyləri birləşdirilməli, global inkişaf hərtərəfli və davamlı olmalıdır.

Diqqət çəkən əsas məqamlardan biri də budur ki, öz tarixi ərzində bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda keçirilib. Bizim üçün çox qürurverici haldır ki, bu dünyəvi foruma ABŞ-dan başqa yalnız Azərbaycan ev sahibliyi edib.

2013-cü ildə Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asianın gələcəyinə dair strateji dialoq" mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətdən də bu beynəlxalq qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verdiyi yüksək tarixi bir dəyər kimi qiymətləndirilə bilər. Ölkəmizə göstərilən bir yüksək etimad həm də Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrə zəngin çıxışları, keçirdiyi

gətməkdədir. Heç də təsadüfi deyil ki, cənab İlham Əliyev forumda ölkəmizin öz inkişaf strategiyasını beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla yenidən qurduğunu bayan etdi. Regional proseslərin integrasiyasının intensivləşdirilməsi, iqtisadi sistemlərin daha açıq olması, istənilən bazara maneesiz daxilolma, maliyyə və ticarət əməliyyatlarının həyata keçirilməsi norma və qaydalarının universallaşdırılması, bazarlara nəzarətin və tənzimlənmənin unifikasiyası, kapitalın hərəkətinin, investisiya prosesləri və ödəmə sisteminin standartlaşdırılması zəruriliyi bu çağırışlar sırasındaıdır.

Dünya ticarətinin liberallaşması tendensiyasını konkret rəqəmlər də göstərir. Belə ki, əgər 1947-ci ildə idxal tarifləri dərəcələrinin orta səviyyəsi 50-60 faiz təşkil edirdisə, bu göstərici 1990-cı illərin əvvəlinə 9,6 faizə qədər azalmışdı, Dünya Ticarət Təşkilatının hədəfi isə 3 faiz təşkil edir. Nəzərə almaq lazımdır ki, yeni texnologiyalar, ilk növbədə, rəqəmsal iqtisadiyyat istehsal üsullarını dəyişməklə məhsuldarlığı və rəqəbatqabiliyyətiliyi

rın fəsadlarının azaldılmasına yönəlmış ardıcıl, cəsəretili və dərin düşünülmüş mübarizə təşkil edir.

Iqtisadiyyatımızın davamlı və səmərəli inkişafı, rəqəbatqabiliyyətiliyin yüksəldilməsi ilə bərabər, sosial və iqtisadi innovasiyaların genişləndirilməsi, qabaqcıl informasiya və kosmik texnologiyaların təbiiq ölkəmizi nainki regional liderə çevirib, eyni zamanda, dünyada getdikcə şiddətlənən global risklər və iqtisadi-maliyyə böhranlarına rəğmən dövlətçiliyimizin davamlı inkişafına zəmin yaradıb. Təbii ki, bu uğurun qazanılmasında Azərbaycan Prezidentinin böyük ustalıq və uzaqqöhrənliklə reallaşdırdığı fəal cəxvkeçortlu, bərabər partnyorluq prinsiplərinə əsaslanan xarici və daxili siyasəti müstəsna əhəmiyyətə malikdir. Bu siyasətin məğzini Davos Forumu çərçivəsində keçirilən "Bir kəmə, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinlin trilyon dollarlıq baxışı" mövzusunda səsiyyada Azərbaycan Prezidenti İsveç parlamentinin nümayəndəsinin sualını cavablandırarkən belə açıqlayıb:

"Mən tamamilə əminəm ki, ölkələri birləşdirən istənilən naqliyyat layihəsinin geosiyasi əsası var. Bu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırma

şafının Yol Xəritəsi"dir. Bu müdrik dövlət quruculuğu siyasətinin və cəmiyyətimizin inkişafına xidmət edən iqtisadi strategiyanın bəhrəsi kimi qiymətləndirilən əhalinin real gəlirlərinin artması, milli valyutamızın digər valyutalara nisbətə stabilliyi, paytaxtda və regionlarda yüksək səviyyəli otellər və müalicə mərkəzlərinin istifadəyə verilməsi, yeni yolların çəkilişi, viza rejiminin sadələşdirilməsi və s. imkan verir ki, ölkəmizin turizm sahəsində də rəqəbatqabiliyyətiliyi sürətlə artsın.

2017-ci ildə Azərbaycan Respublikası beynəlxalq reyting cədvəlində ən çox irəliləyən (13 pillə) ölkə olub. Dünya Səyahətlər və Turizm Şurasının məlumatlarına görə Azərbaycan son illərdə (2010-2017-ci illər) turizmin ən yüksək temple inkişaf etdiyi ölkələrə olunguna daxilid. Bununla belə, etiraf etmək lazımdır ki, ölkəmizin turizm sahəsində çox böyük ehtiyatlarındın tam istifadə olunmur. Biz çalışmalıyıq ki, beynəlxalq turizm və ümumilikdə turizm ölkəmizin qeyri-neft sektoru sahələri arasında daha qabaqcıl mövqeyə çixsın və ölkəmizə daha çox xarici valyuta axınının təmin etsin. Məsələn, məhsul və xidmət ixracından daxil olan ümumi valyutanın İspaniyada 18,3 faizi, Avstriyada 11,8 faiz,

hiss edilən dördüncü sənaye inqilabının fəal iştirakçısı kimi mövqə tutmaqıdır. Bu baxımdan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye Inqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin tənənəli mübadiləsi həyata keçirildi. Söhbət zamanı cənab Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atıldığını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye Inqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəklil olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artıdığını vurğulayan Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaş olacağıq.

Forumun ən cəlbədicə müzakirə obyektlərindən biri də bu yazının əvvəlində qeyd olunduğu kimi, qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə, düşündürməmiş qəfil təbiiqinin isə fəsadlarının neytral-



Yunanıstanda 33,6 faizi, Portuqaliyada 15 faizi, Kıprdə isə 53 faizi turizmin payına düşür.

Davos Forumunda ənənəvi müzakirə mövzularından olan iqtisadi və investisiya mühitinin vəziyyəti, müasir problemləri və həlli yolları bu il də diqqət mərkəzinə olub. Sevidirici haldır ki, ölkəmizdə yaradılmış biznes mühitinin yüksək səviyyəsi xarici şirkət rəhbərləri tərəfindən xüsusi vurğulanır. Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı "Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, "Procter and Gamble" şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəslandirir. O da vurğulanıb ki, Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə şərtiəndirib.

Öz çıxışında bu barədə ətraflı məlumat verən, təcrübəsini bölüşən Azərbaycan Prezidenti deyib:

"Hesab edirəm ki, infrastrukturaya investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərlənlə bilirik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılması gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son "Doing Business" hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkələr arasındayıq".

Həqiqətdən də ölkəmiz yaradılmış investisiya mühiti ilə öyünə bilər. Bu, onunla bağlıdır ki, istər daxili, istərsə də xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanda çox əlverişli iqtisadi, siyasi və sosial şərait yaradılıb və bu sahədə zəruri tədbirlər fasiləsiz olaraq davam etdirilməkdədir. Xarici investorlara zəmanətlərin verilməsi, pul vəsaitlərinin ölkə daxilində və ondan kənarda sərsəbt hərəkəti, xarici investorların mənafeələrini qorunması, investisiya mühitini özündə ehtiva edən hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı bu qəbildən olan amillər sırasındaıdır.

Son dövrlərdə xüsusi diqqət yetirilən müəssisələrə optimal vergi yükünün müəyyənləşdirilməsi, kredit siyasətinin səmərəliliyinin artırılması və xarici iqtisadi siyasətin dəstəklənməsi dövlətimizin maraqlarına daxil olan məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, belə pozitiv durum heç də bütün ölkələrə xas deyil. Məsələn, 2018-ci ilin üçüncü rübündə avrozonada işğızər mühit indeksi 11,5 pillə azalaraq 19,6 təşkil edib. Ekspertlər bu sahədə vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidentinin maraqlarına daxil olan məsələlərdən biri də əlamətləri tarixi aydın

yüksəltməklə yanaşı, məhsul və xidmət bazarlarının hüdudları anlayışına təzə mahiyyət gətirir. Mütəxəssislərin hesablamalarına görə, rəqəmsal texnologiyaların emal sahəsində təbiiq bir işçiyə düşən məhsul istehsalını 30 faiz artırmaqla bərabər, işçi qüvvəsinə çəkilən xərcləri də bir o qədər azaltmağa imkan verir. Artıq dünyada beynəlxalq əmtəə ticarətinin 12 faizi, xidmət ticarətinin isə 50 faizi internet vasitəsilə həyata keçirilir.

Müasir şəraitdə qloballaşmanın müsbət tərəflərindən bəhrələnməklə yanaşı, onun mənfi fəsadlarını mümkün qədər azaltmaq da çox önəmlidir. Bu baxımdan qloballaşmanın aşağıda göstərilən təhlələri diqqətdən kənarda qalmamalıdır:

- bütün tərəflərin maraqlarına uyğun sərsəbt ticarətin mümkünlüyü;
- yeni qabaqcıl sənaye texnologiyalarının yayılması, birbaşa investisiyaların artması, transmilli şirkətlərin yaranması və ya onlarla is birlili;
- daxili və xarici rəqəbat amillərinin düzgün tənzimlənməsi nail olmaqla istehlakçıların mənafeələrində daha dolğun qorunması və qiymətlərin şişirdilməsinin qarşısının alınması;
- innovasiyaların təbiiqinin genişlənməsi və əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi;
- maliyyə resurslarının səfərbər olunması;
- milli qanunvericilik sistemlərinin yaxşılaşdırılması;
- ideya və biliklərin sərsəbt yayılması, dünya sivilizasiyası nailiyyətlərindən istifadə imkanı;
- beynəlxalq əmək bölgüsü və istehsal olunan məhsulun maya dəyərini aşağı salınması;
- əhalinin rifah halının yaxşılaşdırılması.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması və dayanıqlı inkişafın təminatı baxımından qloballaşmanın aşağıda göstərilən mənfi nəticələri yolverilməzdir:

- qloballaşmanın inkişaf etməkdə olan ölkələrdən daha çox inkişaf etmiş ölkələrin mənafeyinə xidmət etməsi. BMT-nin məlumatına görə dünyanın ən zəngin 1 faiz əhalisinin payına 60 faiz kasıb əhaliyə düşən gəlirdən çox qazanc düşür. Əhalisi Yer kürəsi əhalisinin 15 faizindən də az olan Qərblə ölkələri dünya resurslarının 70 faizinə sahibdirlər. ÜNKTD-in apardığı son araşdırmalar göstərir ki, 48 zəif inkişaf etmiş ölkə qeyri-tarif tədbirləri altı altında irəli sürülən süni tələblər ucbatından öz ixracatlarının 15 faizini və ya 23 milyard dollar itirirlər.

Bu baxımdan, fikrimizcə, Azərbaycan Prezidentinin konseptual xarakter kəsb edən mülahizələrə dünyanın müasir çağırışlarından biri kimi yüksək dəyərə malikdir:

"...Maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olar. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəalınmaz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdır. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində is yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər".

Qloballaşmanın digər mümkün mənfi təzahürlərini isə belə qruplaşdırmaq olar:

- ölkələrin maliyyə sferasında destabilizasiya imkanlarının və ölkə iqtisadiyyatına nəzarətin başqa əllərə keçməsi təhlükəsi;
- sosial-iqtisadi təbəqələşmənin artması;
- beynəlxalq maliyyə təşkilatlarına borcların artması;
- işsizliyin çoxalması təhlükəsi və s.

Müasir qloballaşma şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin qayəsini bu prosədə daha çox sosial ədalətə nail olmaqla yanaşı, ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqə vəl verilməsi, ikili standartla-

laşdırılması təşkil edir. Artıq bir reallıqdır ki, yaxın onilliklərdə süni intellekt bir çox peşələri əvəzləyəcək. Cənab İlham Əliyevlə görüşündə "Microsoft" şirkətinin vitse-prezidenti Mişel Van Der Bel hökumətlər və dövlətlərin süni intellekt ərəsinə hazır olmalarının vacibliyini vurğuladı. Diqqətə çatdırdı ki, bu prosədə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.

Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatların inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının təbiiq genişlənməkdədir və bu, həm də yeni is yerlərinin yaranması ilə müşayiət olunur. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.

Dördüncü sənaye inqilabı ərəfəsində süni intellektin təbiiq ilə eyni dərəcədə önəm kəsb edən problemlərdən biri də rəqəmsal iqtisadiyyata geniş şərait yaratmaqdır. Prezident İlham Əliyevlə görüşündə "SAP SE" şirkətinin baş icraçı direktoru Bill MakDermot vurğuladı ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat is yerlərinin böyük sürətlə artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğuladı ki, rəqəmsal iqtisadiyyatın inkişafı gəndər bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı haqqında danışarkən əsas iki məqam vurğulanmalıdır. Bir tərəfdən ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və bütövlükdə aparılan dövlət quruculuğu siyasətinin digər ölkələr, beynəlxalq maliyyə qurumları və dünyanın aparıcı şirkət rəhbərləri tərəfindən yüksək dəyərləndirilməsi və qabaqcıl təcrübə kimi xarakterizə olunması, ikinci tərəfdən isə daxil olduğumuz dördüncü sənaye inqilabı dövründə ölkəmizin yeni-yeni uğurlara gətirib çıxaracaq strateji yolun müəyyənləşdirilməsi və arzuolunan nəticələrə çatmaq üçün konkret vəzifə, mərhələ və dayanıqlı iqtisadi inkişafə və insanlarımız üçün rahatlıqla zəmin ola bilən düzgün təşkilati-tənzimləmə infrastrukturunun yaradılmasına dair konseptual baxışın formalaşmasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Ünümüylə, möhtərəm Prezidentimizin Davos Dünya İqtisadi Forumunda növbəti iştirakı, oradakı dərin məzmunlu çıxışları, müsahibələri və milli maraqlara xidmət edən işğızər görüşləri həm dövlətimiz, həm də xarici tərəfdaşlarımız üçün böyük əhəmiyyət kəsb edən tarixi-siyasi hadisədir. Bu, öz müsbət nəticələrini çox keçmədən həm iqtisadi-sosial inkişafda, həm də beynəlxalq əlaqələrimizin daha da genişlənməsində göstərəcək.

Azərbaycanın qazandığı uğurlar aparılan alternativsiz siyasətin məntiqi nəticəsidir

□ **Beynəlxalq nüfuzunu və regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan xarici siyasətdə kifayət qədər uğurlara imza atıb. Ölkəmiz sosial-iqtisadi və hərbi sahələrdə də, beynəlxalq iqtisadi integrasiya proseslərinə intensiv qoşulmada da mühüm nailiyyətlər əldə edib. Respublikamız Avropa və qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə də mühüm töhfə verib.**

Ölkəmizin beynəlxalq əlaqələr sistemində nüfuzu dövlətimizin konseptual cəhətdən yeni roluna, davamlı islahatlara və ölkənin siyasi və iqtisadi potensialının inkişafına əsaslanır. Buna görə də Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar isə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.

Dövlət başçısının Davosda Dünya İqtisadi Forumunda iştirakı və forum çərçivəsində bir sıra mühüm görüşlər keçirməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasının göstəricisidir. Davos Forumu dünyanın iqtisadi mərkəzi hesab edilir. Hər il bu tədbirdə aparıcı dövlətlərin rəhbərləri, "Procter and Gamble Europe", "Suez Group", "Lazard Freres" və s. kimi nüfuzlu



şirkətlərin rəhbərlərinin iştirakı Davos İqtisadi Forumunun dünya üçün necə böyük əhəmiyyət daşıdığını göstərir. Prezident İlham Əliyevin Davosda dövlət rəsmiləri, iri şirkət rəhbərləri

ilə görüşləri ölkəmizlə əməkdaşlıq istiqamətlərini və potensialını daha da artırır.

Prezident İlham Əliyev Çinin "CGTN" televiziya kanalına müsahibəsində vurğuladı ki, Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılığı, müəyyən çətinlikləri, azaldır.

Dövlət başçımız daha sonra deyib: "Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə – siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır." Bütün bunların nəticəsində isə Azərbaycana xarici investorların marağı daha da artır.

Dünya xəritəsində strateji mövqeyə sahib olması ilə seçilən ölkəmizin güclü sosial-iqtisadi tərəqqisi və dayanıqlı inkişafı sahəsində qazandığı uğurlar dövlət başçısı İlham Əliyevin apardığı alternativsiz siyasətin məntiqi nəticəsidir.

Elçin QULİYEV,
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Ölkəmizdə məcburi köçkünlərə göstərilən diqqət və qayğı dünyaya nümunədir

□ **Azərbaycan cəmiyyətinin həssas təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin qayğısını yüksək səviyyədə hiss edirlər. Son 15 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir-birinin ardınca əhəmiyyətli tədbirlər keçirilmiş, dövlət proqramları təsdiqlənmiş, fərmanlar imzalanmışdır. Həssas qəlbli insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib, yeni yaşayış kompleksləri salınıb.**

Bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəzalı vəziyyətdə olan bina və tikililərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırığın icrası davam etdirilir. Mən məcburi köçkünlər olan seçicilərimlə görüşəndə onlara göstərilən diqqət və qayğıya görə həmişə mühtəram Prezidentimizə, Birinci vitse-prezidentə minnətdarlıq edirəm.

Ölkə Prezidenti qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayaraq, bu məsələlərə qayğı ilə yanaşmış və onların həlli ilə bağlı zəruri tədbirlər həyata keçirmişdir. Bu siyasətin gələcəkdə də davam etdiriləcəyi qarşıya qoyulan əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələ yenidən gündəmə gətirildi.

Dövlət başçısı dedi ki, keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib. Bu, son illər

ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzilin verilməsinə vurğulayan mühtəram Prezidentimiz məcburi köçkünlər üçün yeni şəhərciklərin tikiləcəyini bildirdi. Qeyd etdi ki, bu məsələ daim diqqət mərkəzindədir. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsaitin ayrıldığı diqqətə çatdırıldı.

Bu il sosial infrastrukturla bağlı görülməli işlər barəsində məlumat verən ölkə başçısı məcburi köçkünlərin məişət problemlərinin həllinin təmin edilməsinə diqqətə çatdırdı. Mühtəram Prezidentimiz keçən il 5800 ailəyə verilmiş yeni mənzillərin 1000-nin "Qobu Park" yaşayış kompleksində özəl şirkət tərəfindən inşa edildiyini və köçkünlərə təmənnasız verildiyini çox müsbət təşəbbüs kimi dəyərləndirdi və bunu alqışladığını dedi. Dövlət başçısı digər böyük biznes qurumlarının da sosial sahələrdə fəal olmalarının zəruriliyini bildirdi.

Bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillərin tikilib istifadəyə



veriləcəyini diqqətə çatdıran ölkə başçısı bu göstəricinin daha çox ola biləcəyini də vurğuladı. Bu günə qədər 300 min məcburi köçkün hər cür infrastrukturla malik yeni evlərə təmin edilib. Bu, bir daha təsdiqləyir ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğı dünyaya nümunədir.

Təkcə qaçqın və məcburi köçkünlər deyil, ümumiyyətlə, əlillərin, veteranların və digər aztəminatlı sosial qrupların həyat tərz və mənzil şəraitləri də ölkə Prezidentinin rəhbərliyi və iradəsi altında durmadan yaxşılaşdırılır.

Qaçqın və məcburi köçkünlər əminləndirir ki, onlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində doğma yurdlarına qayıdacaqlar. 2016-cı ilin Aprel döyüşləri də təsdiqlədi ki, Azərbaycanın güclü və qüdrətli ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. O gün uzaqda deyil.

Elman MƏMMƏDOV,
Milli Məclisin deputatı

Son 18 ildə qaçqın və məcburi köçkünlər üçün 102 müasir qəsəbə salınıb

Həmin qəsəbələrdən üçü ötən il istifadəyə verilib



verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bizim üçün bu, prioritet məsələdir".

Cənab Prezident son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atıldığını, üç yüz minə yaxın köçkünün yeni mənzillərlə, fərdi evlərə təmin edildiyini, bu məqsədlər üçün dövlətin çox böyük vəsait xərclədiyini diqqətə çatdıraraq əlavə etmişdir ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır.

Qeyd edək ki, bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Hər il minlərlə köçkün ailəsi yeni evlərə, mənzillərə təmin edilir. Dövlət başçısının istəyi budur ki, bütün köçkün ailələri normal şəraitdə təmin olunsunlar. Bu istiqamətdə həm Bakıda, Abşeron rayonunda, Sumqayıtda, həm də digər şəhər və

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülməli işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi olmuşdu. Mehriban xanım Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yarasız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyulmuşdu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabuncu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilməmişdi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzillə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdırılmışdır.

2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonuna evlərə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatdı. Bu da 53 min 500 ailə deməkdir. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Ötən dövrdə 200 min məcburi köçkün bütcdə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Hazırda Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri, sosial-texniki infrastruktur olan yeni yaşayış kompleksi inşa edilir. 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq qəbuləsi ayrılıb. Mənzillərin 12-si birotəqli, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. Qəsəbədəki evlərin hər birinin sanitariya qovşağı və 12 sot həyətəyana sahəsi olacaq. Qəsəbədə infrastruktur işləri də həyata keçirilir.

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

□ **Son 15 il ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində respublika əhalisinin rifah halı yaxşılaşıb, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı daha da artırılıb, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılması həyata keçirilib. Bunun nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 249,5 manata çatıb. Ötən il əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 2003-cü ilə nisbətən 16,7 dəfə artıb. Dövlət başçısının müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı 2018-ci ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötürüb.**

Əhalinin sosial müdafiəsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir

Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsinə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri kimi daim mühüm önəm verilir. Fikrimin təsdiqi olaraq diqqəti bir məqama yönəltmək istərdim. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli fərmanına əsasən pensiya yaşı çatan hər kəs heç bir müəssisə və arxivə üz tutmadan, sənəd toplanmadan, bürokratik maneələrlə üzləşmədən ünvanına göndərilən bildiriş vasitəsilə alacağı pensiyanın məbləği, habelə pensiya kartını haradan əldə edəcəyi barədə məlumat ala bilər.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilir. Belə ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastrukturla malik 102 müasir qəsəbə salınıb ki, bunun da üçü ötən il istifadəyə verilib.

Xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.

Şübhəsiz ki, sadalanan bu uğurların əldə edilməsində ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayır.

Hüseyn İBRAHİMOV,
AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru



Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva açılışda iştirak etdilər. Dövlət başçısına məlumat verildi ki, şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən bu kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Mənzillərin hamısı tam təmiriləndirilib və mətbəx mebelli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Kompleksdəki 1005 mənzilin 167-si birotəqli, 536-si ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görüldü. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 sayılı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540



şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var.

Bu layihənin icrası Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün uşaqlarının təhsili, bilikli və intellektual səviyyədə yetişməsinə nə dərəcədə həssaslıqla yanaşmasının ayəni təzahürüdür. Kompleksin ərazisində 50 yerlik uşaq bağçası da inşa edilib.

Bundan əvvəl, 2018-ci il dekabrın 24-də Abşeron rayonunda 1000 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksi istifadəyə verilmişdir. Sayca 101-ci olan bu şəhərciyin açılış mərasimində dövlət başçısı yeni ev alanların sevincinə şərik olduğunu bildirmiş, onların məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülməli işlərdən söz açmışdır: "Çox gözəl şəhərcikdir, böyük ərazidə yerləşir. Burada yirmidən artıq çoxmərtəbəli yaşayış binası inşa edilib. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik gözəl məktəb, yeni burad normal yaşamaq üçün bütün imkanlar, bütün şərait var. Bu şəhərciyin istifadəyə

rayonlarımızda geniş işlər görülür. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilib. Diqqət çəkən cəhət odur ki, son illər həm dövlət, həm də özəl sektor tərəfindən köçkünlərin mənzil problemləri həll edilir. Bu, problemlərin həllində bir yenilikdir. Çünki özəl sektor da köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Ötən il açılan "Qobu Park" köçkün şəhərciyində mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb.

İşğaldan azad edilən Cəfərli Mərcanlıda öncə 50, sonra isə 100 evin tikintisi başa çatdırılmış, bütün infrastruktur yaradılmış, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzeri olan məscid tikilmişdir. Biznes üçün də çox gözəl şərait yaradılmışdır. Hər bir köçkünün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Cəfərli Mərcanlı qəsəbəsində yenidən həyatın canlanması buna misaldır. Tərtirin Şıxarx qəsəbəsində tikilmiş şəhərcik isə 1200 ailənin mənzil problemini həll etmişdir.

“The Washington Post”: Əsl narazılıq Azərbaycanda yox, Ermənistanda müşahidə olunur



□ **Azərbaycanın Vaşinqtondakı konsulu Vüqar Qurbanovun “The Washington Post” qəzetinə ünvanladığı məktubunda deyilir ki, əsl narazılıq Azərbaycanda yox, Ermənistanda müşahidə olunur.**

Məktubda deyilir: “Regionumuzda baş vermiş son hadisələrdən əldə olunan maraqlı dərs ondan ibarətdir ki, Azərbaycan daimi tənqidlərə məruz qaldığı bir vaxtda, məhz qonşu Ermənistanda militarist hökumətə qarşı narazılıq yaranır. Bununla belə, bir çox ekspertlər diqqətini

Azərbaycana yönəldir və Ermənistanda rejimin dəyişməsinə səbəb olmuş narazılığı diqqətə almırdılar”.

Mehman Hüseynova bağlı vəziyyətə gəldikdə isə, məktubda qeyd olunur ki, o, aclıq aksiyası keçirməyib və bir sıra avropalı rəsmi şəxs bunun



şahidi olub: “Bundan başqa, digər məbusların da aclıq aksiyası keçirdiyi barədə sübutlar yoxdur. Mehman Hüseynov bir müddət əvvəl şəxsən Prezident İlham Əliyevə

müraciət edib və işi ilə bağlı daha dəqiq araşdırma aparılmasını xahiş edib. Onun barəsində cinayət işinə xitam verilib”.

“Xalq qəzeti”

Zurab Qventsadze: Avaqyanın heykəlini ermənipərəst qüvvələr ucaldıb

□ **Gürcüstanın Axalkalakı şəhərində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyanın heykəlinin qoyulması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür.**

Bunu Trend-ə Gənc Diplomatar Assosiasiyası Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri Zurab Qventsadze deyib. Onun sözlərinə görə, erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir: “Gürcüstan ərazisində baş vermiş bu hadisə xalqlarımızı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Hesab edirəm ki, heykəlin quraşdırılması üçün Axalkala-ki meri məsuliyyət daşıyır. Çünki mən əminəm ki, bu fakt barədə Gürcüstanın Baş naziri və xarici işlər



naziri məlumatlandırılmayıb. Fikrimcə, Gürcüstan rəhbərliyi bu insidentlə bağlı müvafiq qərar qəbul edəcək”.

QHT rəhbəri bildirib ki, Gürcüstan ərazisində erməni millətçisi qoyulmuş heykəl yaxın zamanlarda sökülməlidir: “Ölkələrimiz strateji tərəfdaşdır, Azərbaycan isə bizə dost ölkədir və investisiya dəstəyi, yanaq təminatı kimi addımlarla ölkəmizi dəstəkləyir. Əminəm ki, üçüncü qüvvələrin Gürcüstanla Azərbaycan arasında qardaşlıq münasibətlərinə ziyan vurmaq cəhdləri uğur qazanmayacaq”.



Trump müvəqqəti büdcəni imzalayıb

□ **ABŞ Prezidenti Donald Tramp demokratlara güzəştə gedərək Konqres tərəfindən qəbul edilmiş 15 fevrala qədər olan müvəqqəti büdcəni cümə günü imzalayıb. Bununla da 35 gün davam etmiş ən uzunmüddətli şatdaun müvəqqəti olaraq başa çatıb.**

Tramp sərhəd təhlükəsizliyi və Meksika ilə sərhəddə divarın tikilməsi üçün tələb etdiyi 5,7 milyard dollar vəsaiti ala bilməyə də, müvəqqəti büdcəni imzalayıb, lakin demokratların vəsait ayrılmasına razılıq verməyəcəyi təqdirdə “şənliyi davam etdirəcəyini” bildirmişdir. Büdcənin imzalanmasından sonra dövlət qurumlarının 3 həftə ərzində işlərin bərpa edəcəkləri gözlənilir.

Trampın güzəştə getməsinin səbəbi bəzi

ekspertlərin iddia etdiyi kimi, büdcənin imzalanmasından bir neçə saat əvvəl onun seçkiqabağı qərarlarının sabiq müşaviri Rocer Stonun həbs olunması deyil. Şatdaunun uzun sürməsi respublikaçıların nüfuzuna və mövqeyinə ciddi mənfi təsir göstərirdi. Buna görə də respublikaçıların bir qismi kompromisə meylli idi. Partiyanın Senatdakı lideri Mitç Makkonnellin bu barədə prezidentə məlumat verdiyi bildirilir.

Xatırladaq ki, şatdaun dövründə 800 minə yaxın dövlət qulluqçusu maaşsız qalıb.

“Xalq qəzeti”



Braziliyada matəm ELAN OLUNUB

□ **“Globo” qəzeti ştat hakimiyyətinə istinadən xəbər verir ki, Braziliyanın cənub-şərqində bəndin dağılması və insan tələfatı ilə əlaqədar olaraq Minas-Jerays ştatının hökuməti üçgünlük matəm elan etmişdir.**

Qəzet bildirir ki, xilasedicilərin məlumatına görə, 9 nəfər həlak olmuş, 300-ə yaxın adam itkin düşmüşdür. Hadisə baş verən ərazidə 427 nəfər olmuşdur. Onlardan sağ qalmış 279 nəfər evakuasiya edilmişdir. Yerli media orqanlarının bəziləri Brumadinyu bələdiyyəsinin rəhbərinə istinadən 50 nəfərin həlak olduğunu bildirirlər.

Cümə günündən şənbəyə keçən gecə axtarış-xilasetmə əməliyyatı qısa müddətə dayandırılmış, lakin şəhər tezdən yenidən davam etdirilmişdir.

Braziliya Prezidenti Jair Bolsonaru şənbə günü vertolyotla bəndin dağıldığı əraziyə baxış keçirmiş və müvafiq göstərişlər vermişdir.

Qeyd edək ki, Brumadinyu bələdiyyəsi ərazisindəki bənd cümə günü şəhər dağılmış, nəticədə su və pəncik axını inzi-bati binalara və yaşayış evlərinə dolmuşdur. Qəza zamanı xəbərdarlıq sistemi işləməmişdir.

“Xalq qəzeti”



□ **İsrailin nüfuzlu “The Jerusalem Post” qəzeti “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun məqaləsini dərc edib.**

“İsrailə Azərbaycan öz strateji tərəfdaşlığını möhkəmləndirir və genişləndirir” serlovheli məqalədə bildirilir: “Hazırda İsrail dövləti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq və əməkdaşlıq münasibətləri dünyanın əksər ölkələri üçün ideal modeldir. Bu ölkələr və

onların xalqları ən çətin vaxtlarda bir-birinin yanında olub və mü-hüm məsələlərdə həmişə bir-birini dəstəkləyib. Bu möhkəm əlaqələrin əsas səbəblərindən biri insan amilidir – azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədimdən mövcud olan sıx qardaşlıq və dostluq münasibətləri”.



Müəllifin fikrincə, bu danılmaz bir tarixi faktdır ki, Avrasiyada heç bir başqa ölkənin İsrail ilə əlaqələri İsrail-Azərbaycan əlaqələrindən daha sıx və ya səmimi deyil. Arye Qut məqalənin sonunda yazır: “İki ölkə arasında münasibətlər həm də ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkədir. Azərbaycan İsrail üçün həmişə cəlbedicidir. Özü də təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur və heç vaxt olmayıb, həm də ona görə ki, rəsmi Bakı dünyada antisemitizm təzahürlərini dəfərlə pisləyib. İsrail ilə Azərbaycan arasında iqtisadi, siyasi və strateji əlaqələrin daim genişlənməsini nəzərə alsaq, bu qarşılıqlı cazibə xüsusilə aktuallaşır”.

“Xalq qəzeti”

Adolf Hitler Argentinaya qaçıb?



(Şəkil Almaniya federal arxivindəndir)

Bütün həyatı boyu üçüncü reyxin rəhbəri Adolf Hitler barədə tədqiqat aparmış Argentina yazıçısı Abel Basti heyratlandırıcı bəyanatla çıxış edib.

Abel Basti bildirib ki, ikinci dünya müharibəsi dövründə on milyonlarla insanın ölümünə bais olmuş Alman milli-sosialist fəhlə partiyasının rəhbəri Adolf Hitler 1945-ci ildə intihar etməmiş və Argentinaya qaçmışdır. Yazıçı qeyd edir ki, qaçış planı 1943-cü ildə hazırlanıb. “Seral” adlandırılan məxfi plan iki il sonra həyata keçirilib və nasist partiyasının rəhbərliyi təyyarə ilə Berlindən çıxarılıb. Hitlerlə əvvəlcə İspaniyaya, oradan da sualtı qayıqla Argentinaya aparmışlar.

Bələ bir fakt xüsusilə diqqəti cəlb edir ki, Hitlerin sahələ çıxarıldığı yerdə qumun altında 30 metr dərinlikdə üç sualtı qayıq aşkar olunmuşdur. Argentina-nın hərbi arxivində bu barədə heç bir sənəd yoxdur.

Hitler və silahdaşları Latin Amerikasında əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə Argentina diktatoru Xuan Perona və nasistlərə yaxın olan adamların evlərinə aparılmışlar. Hitler bəzi ailələrə, o cümlədən Eykorn ailəsi ilə öləne qədər yaxın münasibət saxlamışdır. Eykorn ailəsinin başkanı son-ralar xüsusi xidmət orqanlarına verdiyi ifadədə Hitlerin Argentinada olduğunu etiraf etmişdir.

Abel Basti bildirib ki, Hitler ömrünün son illərində Paraqvyada yaşamış və 1964-cü ildə orada ölmüşdür.

“Xalq qəzeti”

“Azərxalça”nın məhsulları İsveç bazarında

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, cəmiyyət hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir.

Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə “Azərbaycan brendi” kimi təqdim olunur. 2016-2018-ci illərdə “Azərxalça”nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniya, Rusiyada və Cənubi Koreyada keçirilən belə tədbirlərdə sergilənib və böyük maraq oyadıb. Bundan başqa, dünyanın bir sıra inkişaf etmiş ölkələrinin bu sahə üzrə ixtisaslaşmış şirkətləri

ilə əlaqələr yaradılıb, xalça ixracı üçün razılıqlar əldə olunub.

Cəmiyyət Azərbaycan xalçalarının müxtəlif ölkələrdə satışının təşkilini məqsədlə mağazalar yaratmaq istiqamətində də iş aparır. Artıq ilk mağaza İsveçin Stokholm şəhərində açılıb.

İsveçdə fəaliyyət göstərən “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün “Azərxalça”ya müraciət edib. Təklif dəyərləndirilib, həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribütoru olmasına razılıq verilib. Stokholmun “Vikjö” ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlif ölçülü xalçalar satışa çıxarılıb.

Qeyd edək ki, İsveçdə həndəsi naxışlı və al-əlvan

rəngli Azərbaycan xalçalarına tarixən ciddi maraq olub. İsveçdəki kolleksionerlərin şəxsi kolleksiyalarında xeyli qədim Azərbaycan xalçaları vardır. Ancaq ilk dəfədir ki, bu ölkədə Azərbaycan xalçalarının satış mağazası açılıb. Belə satış mağazalarının yaradılmasına başqa ölkələrin şirkətləri də maraq göstərirlər. Hazırda “Azərxalça” həmin təklifləri dəyərləndirir.

“Xalq qəzeti”



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 24

Bakı şəhəri, 23 yanvar 2019-cu il

“Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.8-ci bəndindən

icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqazeti.com saytlarında tanış ola bilərsiniz.



İndeksin rəhbəri, səfir Terri Miller Azərbaycanın 2018-ci ildə iqtisadi azadlıq və islahatlar sahəsində ən çox irəliləyən ölkə olduğunu deyib.

İrs Fondunun dünyada iqtisadi azadlıqlar indeksinin təqdimatları hər zaman ABŞ qanunvericilərinin, konqresin və ictimaiyyətin diqqətindədir. Təqdimat mərasimində bu orqanların nümayəndələrinin geniş iştirakı da həmin marağın göstəricisidir.

ABŞ-ın İrs Fondu Azərbaycandakı iqtisadi islahatları yüksək qiymətləndirib

❑ **Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu İrs Fondu (Heritage Foundation) özünün illik Dünya İqtisadi Azadlıq indeksini yayımlayıb. 1994-cü ildən bəri 25-ci dəfə elan olunan indeksdə 190 ölkə arasında vaxtilə 134-cü olan Azərbaycan artıq 60-cı yərə irəliləyib. İndeksin təqdimat mərasimində çıxış edən Fondun rəhbərliyi Azərbaycanın xüsusən mülkiyyət hüquqları, idarəetmənin şəffaflığı və ədliyyə sisteminin inkişafı sahələrində böyük irəliləyişə nail olduğunu bildirib.**

Təqdimatda, həmçinin Azərbaycanın təşəbbüsü ilə başlanan Trans–Anadolu və Trans–Adriatik qaz boru kəmərləri kimi digər önəmli iqtisadi layihələrə də xüsusi diqqət çəkilib. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, lakin bu çətinliklərə baxmayaraq, ölkənin sürətlə iqtisadi islahatlar aparması və daim inkişaf etməsi ifadə olunub. İndeksdə Azərbaycan iqtisadi azadlıqlar sahəsində İtaliya və Fransa kimi Avropa ölkələrindən də yüksək mövqədə qərarlaşıb.

İrs Fondu ABŞ-ın ən böyük respublikaçı beyin mərkəzidir. Onun dərc etdiyi rəy və araşdırmalara ABŞ senatı və administrasiyası xüsusi diqqət yetirir. Fondun bir çox ekspertləri Tramp administrasiyası tərəfindən yüksək vəzifələrə təyin olunub.

Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 25

Bakı şəhəri, 24 yanvar 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin qeydi üçün rəyestrlər, notariat şəhadətnamələrinin, əqdrlər və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 2000-ci il 23 avqust tarixli 148 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun-da dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 avqust tarixli 230 nömrəli Fərmanının 1.3-cü və 1.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652; 2005, № 8, maddə 782; № 12, maddə 1228; 2006, № 2, maddə 203; 2008, № 8, maddə 787; 2013, № 5, maddə 577; 2014, № 10, maddə 1314; 2016, № 11, maddə 1936; 2018, № 3, maddə 627) ilə təsdiq edilmiş 41 nömrəli forma yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 dekabr tarixli 539 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin.

2.1. 1-ci və 19-cu hissələrin “b)”, 26-cı hissənin “c)”, 29-cu hissənin “a)” abzasları ləğv edilsin;

2.2. 2-ci hissə üzrə:

2.2.1. “a)” və “b)” abzasları aşağıdakı redaksiyada verilsin:

“a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli;

b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış;”;

2.2.2. aşağıdakı məzmununda “c)” abzası əlavə edilsin:

“c) alınmış borc üzrə faiz və cərimələrin hesablanması barədə və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfəssilatlı maliyyə arayışı;”;

2.3. V bəlməsinin adından və 11-ci hissənin birinci abzasından “mübahisə doğurmayan” sözləri çıxarılın;

2.4. 13-cü hissə aşağıdakı redaksiyada verilsin:

“13. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçi tərəfindən yaşayış sahəsinə görə, yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödənilmədikdə.

İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur:

a) yaşayış sahəsinə və yaşayış sahəsinin saxlanması və təmirinə görə dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş haqqın ödənilməsi barədə qəbzın surati;

b) borcun məbləği göstərilməklə və onun ödənilməyi qeyd olunmaqla, tələbkarın arayışı;”;

2.5. aşağıdakı məzmununda 13-1-ci hissə əlavə edilsin:

“13-1. Kommunal xidmətlərə görə - məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər.

İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur:

yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;

dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;

mənzil-tikinti kooperativı üzvləri üçün - mənzil-tikinti kooperativı tərəfindən yaşayış sahəsinin verildiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;

yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilməyi qeyd olunmaqla, tələbkarın arayışı.

Borclu bərsəndə bu Siyahının 13-1-ci hissəsində göstərilən tələblər üzrə müvafiq sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi bərsəndə yaranmış borcun məbləği göstərilməklə və onun ödənilməyi qeyd olunmaqla, tələbkarın arayışı;”;

2.6. 15-ci hissə üzrə:

2.6.1. birinci abzasdan “, kommunal” sözü çıxarılın;

2.6.2. “b)” abzasından “icarəçi yazılı surətdə xəbərdar edildikdən sonra” sözləri çıxarılın;

2.7. 17-ci hissənin ikinci abzasının ikinci cümləsindən “ev sahibinə və ya icarəçiyə yazılı xəbərdarlıq təqdim edildikdən sonra” sözləri çıxarılın;

2.8. 21-ci hissənin “b)” abzasından “və onu ödəmə müddətləri haqqında borcluya göndərilmiş bildirişin tələbkar tərəfindən təsdiq olunmuş surəti” sözləri çıxarılın;

2.9. 27-ci və 28-ci hissələrin ikinci abzasları və 30-cu hissənin ikinci cümləsi çıxarılın;

2.10. XIII bəlmə aşağıdakı redaksiyada verilsin:

“XX. Lisenziyalasdırılan telekommunikasiya xidmətinin göstərilməsinə görə borcun alınması

40. Lisenziyalasdırılan telekommunikasiya xidmətinə görə müvafiq təşkilatın borcu müəyyən edən sənədlər.

İcra qeydi almaq üçün borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilir.”;

2.11. aşağıdakı məzmununda “Qeyd” əlavə edilsin:

“**Qeyd.** Tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin

aparılməsi üçün digər sənədlərə əlavə olunmalıdır.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7-ci hissənin on ikinci abzası üzrə:

3.1.1. üçüncü cümləyə “saxlanılmaqla” sözdündən sonra (“(Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilən sənədlər isə müvafiq qaydada)” sözləri əlavə edilsin;

3.1.2. dördüncü cümləyə “qaytarılması” sözdündən sonra (“(Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilən sənədlər nəzərdə alınmaqla)” sözləri əlavə edilsin;

3.2. 23-cü hissə üzrə:

3.2.1. birinci abzasın ikinci cümləsi ikinci abzas hesab edilsin;

3.2.2. ikinci abzas müvafiq olaraq üçüncü abzas hesab edilsin;

3.3. 29-cu hissəyə aşağıdakı məzmununda otuzuncu abzas əlavə edilsin:

“Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət elektron imza əsasında həyata keçirildiyindən, bu müraciətlər üzrə 7-ci qrafada “elektron imzası əldə” məzmununda qeyd aparılır.”;

3.4. 31-ci hissə aşağıdakı redaksiyada verilsin:

“31. Əsasından notariat hərəkəti aparılması sənədlərinin əsli əqdin, vərsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur.

Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır.

Surətlər əlaqədar şəxslər tərəfindən təqdim olunur və ya onların xahişi ilə notariusun işçisi tərəfindən hazırlanır və tarix göstərilməklə notarius tərəfindən “Əslilə düzür” sözləri yazılır, imzalanır və şəxsi gərbi möhürlə təsdiq edilir. Bu halda surət təsdiqinə görə dövlət rüsumu və haqq alınmır.

Əsasından notariat hərəkəti aparılması və “Elektron notariat” informasiya sistemi vasitəsilə təqdim edilmiş elektron sənədlərin saxlanması aşağıdakı qaydada həyata keçirilir:

notariat hərəkətinin aparılması üçün “Elektron notariat” informasiya

sisteminə yaradılmış fərdi elektron kabinet (bundan sonra – Fərdi kabinet) vasitəsilə müraciət edildikdə və ona skan edilmiş və ya elektron sənəd formasında sənədlər qoşulduqda, həmin sənədlər informasiya sisteminə saxlanılmadan notarius tərəfindən çap edilərək notariat işinə əlavə olunur.

Fərdi kabinetdən istifadə edən kommunal və ya lisenziyalasdırılan telekommunikasiya xidmətləri göstərən dövlət qurumları, hüquqi şəxslər, habelə, kredit təşkilatları (bundan sonra – korporativ məlumat mübadiləsinin istifadəçiləri) bu Təlimatın 161-ci və 162-ci hissələrinin tələblərinə uyğun olaraq “Elektron notariat” informasiya sisteminə yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumat əsasında notariat hərəkətinin aparılması üçün müraciət etdikdə, həmin məlumatlar informasiya sisteminə saxlanılmadan notarius tərəfindən çap edilərək notariat işinə əlavə olunur.

Notariat hərəkətləri aparılması üçün müraciət etmiş fiziki şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatların nümayəndələrinin və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin şəxsiyyətini və səlahiyyətini, habelə hüquqi şəxsin hüquq qabiliyyətini və qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədlər surəti saxlanılmadan onları təqdim etmiş şəxslərə qaytarılır, lakin reyestr sənədini adı, nömrəsi, verilmə tarixi və sənədi vermiş idarənin adı yazılır.

Müvafiq notariat hərəkətlərinin aparılması ilə bağlı “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət zamanı notarius fiziki şəxslərin şəxsiyyətini və hüquqi şəxslərin hüquq qabiliyyətini həmin şəxslər tərəfindən Fərdi kabinetin formalaşdırılması zamanı təqdim edilmiş məlumatlar əsasında müəyyən edir.

Nəqliyyat vasitələrinin özəninkiləşdirilməsinə dair müqavilələr təsdiq edildikdən, habelə nəqliyyat vasitələrinə vərsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələr verildikdən, qeydiyyata şəhadətnamələrinin notariat qaydasında təsdiq edilmiş surəti notariat işində saxlanılır.

Notariat hərəkətlərini reyestrə qeyd etməklə bərabər, göstərilən sənədlərin olması haqqında əqdin notariusda saxlanılan nüsxəsində, vərsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə dair ərizələrdə qeyd edilir və sənədlər onları təqdim etmiş şəxslərə qaytarılır.”;

3.5. 161-ci və 162-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyini icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndəriləndikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edildikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.

İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat kontorlarına müraciət edə bilərlər.

Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sisteminə yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər.

Fərdi kabinetli olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sisteminə yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərilir.

Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sisteminə olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərilir.

“Elektron notariat” informasiya sisteminə Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommeriya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnəməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilir. Digər məlumatlar isə “Elektron Hökumət İnformasiya Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sisteminin əldə edilməsi mümkün olmadıqda tələb edilir.

Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bunlarla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.

Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkarla məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndəriləndiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən

sənəddə qeyd olunmalıdır.

Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir.

İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat kontoruna müraciət etdikdə, notarius kredit müqaviləsinin təsdiq etmiş notariusun depozit hesabı vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu hissənin on dördüncü abzası borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.

İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sisteminə saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.

İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır:

1) eger təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə;

2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

İcra qeydinin aparılacağı müddətlər tələbkarla borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır.

Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, eger müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilməmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.”;

3.6. 164-cü hissənin beşinci abzasında “peniyalarla birlikdə” sözləri “dəbbə pulu (olduğu təqdirdə)” sözləri ilə əvəz edilsin;

3.7.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2018-ci ildə fəaliyyəti haqqında

HESABAT

icra etmiş qəzetlərdə dərc olunmuş yazılar toplanmışdır.

"Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 4.16-ci bəndinə müvafiq olaraq "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun izahı ilə bağlı 2018-ci ildə maarifləndirmə tədbirləri davam etdirilmişdir. Bununla əlaqədar qəzetlərdə informasiya əldə etmək haqqında qanunvericiliyin izahına, fikir, söz və məlumat azadlıqlarının, plüralizmin inkişafına xidmət edən layihələrin maliyyələşdirilməsi davam etdirilmişdir. İl ərzində Fondun maliyyə vəsaiti ayırdığı qəzetlərdə bu mövzuda 300 səhifədək yazı dərc edilmişdir.

"Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq, Fond ayrı-ayrı dövlət qurumları ilə KİV-lər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirləri davam etdirmişdir.

2018-ci ildə Fondun maliyyə dəstəyi ilə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələr həyata keçirilmişdir. Layihələr 6 ay müddətində icra edilmiş, aparılmış monitorinqlər zamanı Azərbaycan mətbuat və teleradio məkanının di problemləri araşdırılmış, onun tənzimlənməsi yolları müzakirə edilmiş, müvafiq təkliflər verilmişdir.

Fond 2018-ci ildə Azərbaycan Mətbuat Şurasının "Ahl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayırmışdır.

2018-ci ildə Fondun beynəlxalq əlaqələri genişlənməmişdir. Azərbaycanca fikir, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində qazanılmış nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsinin öyrənilməsi və təbiiq məsələləri diqqət mərkəzində olmuşdur. Fondun rəhbərliyi il ərzində müxtəlif beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlərlə görüşmüş, onlara ölkəmizdə mətbuatın inkişafı istiqamətində həyata keçirilən

tədbirlər haqqında geniş məlumat vermişdir.

"Xalq Cümhuriyyəti ili" çərçivəsində Fond müsəlman Şərqində ilk demokratik və hüquqi dövlətin "İstiqlal bəyannaməsi"nin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində elan edildiyini, Cümhuriyyətin ilk hökumətinin və onun banilərini dövlətçilik fəaliyyətinin bu şəhərlə sıx bağlılığını nəzərə alaraq 2018-ci ilin oktyabr ayında aparıcı media rəhbərlərinin Tbilisi şəhərinə səfərini təşkil etmişdir.

Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2018-ci ilin noyabr ayında aparıcı media qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri təşkil edilmişdir. Səfərdə məqsəd Türkiyə ilə Azərbaycan mediası arasında qarşılıqlı faydalı əməkdaşlığı və təcrübə mübadiləsinin genişləndirilmək olmuşdur. Ankara səfəri çərçivəsində media rəhbərləri Türkiyənin dövlət və hökumət rəsmiləri, Böyük Millət Məclisinin üzvləri, "Anadolu" Agentliyinin və Türk İşbirliyi və Koordinasyon Ajansının (TİKA) rəhbərləri ilə səmərəli görüşlər keçirilmişdir.

Hesabat dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, habelə KİV-lərin dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə cəlb edilməsi məqsədilə redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyi göstərilmişdir.

Metodiki dəstək çərçivəsində redaksiyaların və jurnalistlərin layihə sənədlərinin və hesabatlarının hazırlanmasına, layihələrin icrasına kömək göstərilmiş, bu məqsədlə təşkil olunmuş təlimlərdə geniş jurnalist auditoriyasının iştirakı təmin edilmişdir. Həminin KİV-lər və jurnalistlər arasında məlumatlandırma işi aparılmış, mətbuat və televiziya-da Fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər haqqında 300-dən çox material verilmişdir.

Fondun rəhbərliyinin ayrı-ayrı dövlət orqanları və müxtəlif təşkilatların rəhbərləri ilə görüşləri təşkil edilmişdir. Fond jurnalist təşkilatları, QHT-lər və dövlət qurumları ilə sıx əməkdaşlıq

şəraitində fəaliyyət göstərmiş, birgə tədbirlər keçirmişdir.

"www.kivdf.gov.az" saytında Fondun fəaliyyəti ilə bağlı informasiyalar ardıcıl şəkildə yayımlanmış, ölkə ictimaiyyətinin, jurnalistlərin və beynəlxalq təşkilatların nümayəndələrinin diqqətinə Fondun fəaliyyətinə cəlb etmək üçün xüsusi hazırlanmış bannerlərdən istifadə edilmişdir.

Konsultativ dəstək çərçivəsində KİV-lərin və jurnalistlərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğunlaşdırılması, mətbuatda etik dəyərlərin, insan hüquqlarının qorunması məsələləri diqqət mərkəzində olmuş, bu məqsədlə tədbirlər təşkil edilmişdir. Redaksiyaların fəaliyyətində şəffaflığın təmin edilməsi, maliyyə-mühasibat uçotunun düzgün qurulması, KİV-lərin fəaliyyətinin iqtisadi səmərəliliyinin artırılması üçün baş redaktorlara, layihə koordinatorlarına və mühasiblərə zəruri kömək göstərilmişdir.

Təşkilati-texniki dəstək çərçivəsində KİV-lərin səmərəli fəaliyyətinə zəruri təşkilati-texniki dəstəyin təmin edilməsi, onlar üçün müvafiq şəraitin yaradılması məsələləri diqqət mərkəzində olmuşdur. Fond tərəfindən ayrılmış maliyyə yardımı hesabına ayrı-ayrı qəzetlər maddi-texniki bazalarını möhkəmləndirmişlər.

2018-ci ildə Fondun fəaliyyəti ilə maraqlanan şəxslərə Fondun əməkdaşları tərəfindən ətraflı məlumatlar verilmişdir. Fonda daxil olmuş ərizə və şikayətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmışdır.

2018-ci ilin dövlət büdcəsindən Fonda 4052328 manat məbləğində vəsait ayrılmışdır. Həmin vəsaitin 2694046,35 manatı KİV layihələrinin maliyyələşdirilməsinə, 129218,71 manatı işçilərə əməkhaqqı və sair xərclərə verilmişinə, 28174,76 manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə (22%), 640,34 manatı işsizlikdən sığorta ödənişi (0,5%) xərclərinə, 115400 manatı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına xərclənmişdir. Fond digər tədbirlərin, layihələrin maliyyələşdirilməsinə və sair xərclərə 365310,43 manat vəsait xərcləmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" 24 iyun 2009-cu il tarixli, 114 sayılı Fərmanının 1.1-ci bəndinə əsasən, "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan",

"Literaturniy Azerbaydjan", "Ulduz" jurnallarına və "Ədəbiyyat", "Savalan" qəzet redaksiyalarına 709262 manat ayrılmış, həmin vəsaitin 708442,77 manatı xərclənmişdir.

2018-ci ildə Fonda ayrılmış 4052328 manat vəsaitin 4041233,36 manatı istifadə olunmuş, xərclənməmiş 11094,64 manat dövlət büdcəsinə məxaric edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2018-ci il tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərdə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" Sərəncamına əsasən, qəzetlərdə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Əhtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 milyon manat ayrılmışdır.

Fondun Müşahidə Şurasının 19 iyul 2018-ci il tarixli iclasının qərarı ilə respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriliyi olan, Azərbaycan qanunvericiliyinə və "Jurnalistlərin Peşə Davranışı Qaydaları"na ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımı ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyul 2017-ci il tarixli, 3116 nömrəli "Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, 2018-ci ildə Sabail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 3 girişli və 255 mənzildən ibarət yaşayış binasının tikintisi davam etdirilmişdir.

Ötən il Fondun Müşahidə Şurasının 10 iclası keçirilmişdir. İclaslarda Fondun işinin təşkil, müsabiqələrin keçirilməsi və nəticələrinin təsdiqi, layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin müəyyənləşdirilməsi, ayrı-ayrı tədbirlərin təşkil və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.

Hesabat Fondun Müşahidə Şurasının 24 yanvar 2019-cu il tarixli iclasında geniş müzakirə olunmuş, müsbət qiymətləndirilərək qənaətbəxş hesab edilmişdir. İclasda, həmçinin Fondun 2019-cu il üçün Tədbirlər Planı və layihələrin qiymətləndirilməsi ilə bağlı ekspertlərin tərkibi təsdiq edilmişdir.

İndi Masallının ən ucqar kəndinə belə asanlıqla gedib çıxmaq olur. Amma vaxt vardı ki, yağışlı-yağmurlu günlərdə bir sıra yaşayış məntəqəsi ətraf ələmdən keçirdi olunmuş hala düşürdü. Artıq burada işıq, qaz, su problemləri yox dərəcəsinə çatır, kəndlərdə çoxzolaqlı elektron ATS-lərdən, daha sürətli internetin tətbiqindən danışılır.

Ötən il Masallı rayonu üçün də uğurlu və əlamətdar olub. Sentyabr ayında Prezident İlham Əliyevin bu rayona səfəri isə ilin ən yaddaqalan hadisəsidir. Səfər zamanı dövlət başçısı Masallı Sənaye Məhəlləsinin, "Masallı nemətləri" MMC-nin çaltık emalı müəssisəsinin və əsaslı şəkildə yenidən qurulmuş kəndlərarası avtomobil yolunun açılışını edib. Cənab Prezident qısa müddətdə bu rayonda kənd yollarının təxminən 85 faizinin yenidən qurulduğunu, kəndlərin su probleminin həllini tapmasını, sosial məsələlərin uğurla icra olunduğunu fərəhlə qeyd edib.

Səfərdən dərhal sonra dövlət başçısı tərəfindən Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 37 kiçik sututarda zəruri təmir-bərpa işlərinin aparılması üçün vəsait ayrılıb. Rayonda geniş miqyaslı tikinti-quruculuq işləri aparılıb və neçə-neçə inzibati idarə binası tikilərək istifadəyə verilib. Üç kənddə modul tipli məktəb binası quraşdırılıb, rayon Məhkəməsinin inzibati binasının inşası tamamlanmaq üzrədir. Vileş çayının hər iki sahilində müasir park-bulvar kompleksinin salınması uğurla davam edir. Artıq rayon üzrə 103 yaşayış məntəqəsindən 90-ı "mavi yanacaq"la təmin edilib, qalan 13 kəndə təbii qaz xəttinin çəkilməsi Dövlət Proqramına uyğun olaraq reallaşdırılır.

Həyat şəraitinin yaxşılaşmasının nəticəsidir ki, son vaxtlar kəndini, doğma ocağını tərk edərək Bakıya və Sumqayıta, eləcə də Rusiyanın, Ukraynanın və digər ölkələrin şəhərlərinə üz tutanların sayı azalıb, yurd yerlərinə qayıdandırlarsa çoxalır.

Boradigah qəsəbəsində uzun illər sakinləri narahat edən

problemlər həll olunub. Qəsəbənin küçələrinə asfalt döşənib, 1 saylı tam orta məktəb, qəsəbə xəstəxanası əsaslı təmir edilib, Babaser məktəbinin yeni binası tikilib, bu kənddə yeni tibb məntəqəsi istifadəyə verilib. Qəsəbədə fəaliyyət göstərən xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir. Burada 3000 metrlik suötürücü xətlər, Babaser kəndində 250 metrlik suötürücü kanal təmizlənilib. Əvvəlki illərə nisbətən ərazidə əkinçiliyin müxtəlif sahələri inkişaf etməkdədir. Burada 172 sahibkarlıq obyekti var.



Rayonda aqrar sahənin inkişafı üçün də mühüm işlər görülür. İstifadə olunmayan on hektarlarla torpaq sahəsində mövsümü əkinlər aparılır, baramaçılıq, tütüncülük, çəltikçilik və digər sahələr inkişaf etdirilir. Bədəlan kəndində heyvandarlıq və əkinçilik aparıcı sahələrdir. Son illərdə əkinçilikdə böyük dirçəliş nail olunub. Qeyd edək ki, köhnə sovxoz təsərrüfatı sistemi ləğv olunduqdan sonra ilk dəfədir ki, bu qədar ərazidə torpaq sahəsi əkilir. Ötən il ərazidə xeyli noxud, lərgə, sarımsaq, kələm, buğda, arpa və sair bitkilər əkilib, onlara sakın mövsümü iş yerləri əldə edib və ailə büdcəsini



sahədə buğda, arpa, vələmir əkilib. 50 hektarda isə yazlıq bitkilərin ekilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ilk dəfə olaraq anı ailələrinin saxlanması üçün subsidiyaların verilməsi də kənd yerlərində rəğbətə qarşılanmışdır. Artıq Bədəlan ərazisindən 200 arı ailəsi saxlayan 5 sahibkar hərəyə 2000 manat əlavə vəsait alıb. Baramaçılıq, çəltikçilik,



artırıb. Sahibkarlar tərəfindən 130 imkansız ailəyə hazır məhsuldan pay göndərilib. Hazırda növbəti əkinlər üçün 190 hektar sahədə payız şumu vurulub və 140 hektar

çayçılıq və sitrusçuluq da inkişafdadır. Bədəlandakı uşaq-bağca kompleksində yaradılmış şərait və göstərilən xidmətin səviyyəsi kənd sakinlərini razı salır. Kənddə



Sözügədən ərazidə 3 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən il 30 məzun ali məktəblərə qəbul olunub. Təhsil sahəsində uğurlu fəaliyyətə görə Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov "Tərəqqi" medalına layiq görüldü.

Xıl inzibati ərazi dairəsində ötən il 10 ailə özünə yeni ev tikib. Bu, əlbəttə, əhalinin sosial rifahının yaxşılaşması ilə əlaqədardır. Ərazidə 1 Milli qəhrəman ailəsi, 1 BVM-si veteranı, 1 Əfqanıstan müharibəsi iştirakçısı, 2 nəfər Çernobıl iştirakçısı və 1 nəfər 1-ci qrup Çernobıl əli, 2 nəfər Qarabağ əli yaşayır. Ərazi nümayəndəliyi bu ailələrlə müntəzəm əlaqələr saxlayır və onların qayğılarını həll etməyə çalışır. Kəndin mərkəzi yolunun suaparıcı kanalı olmadığı üçün 1 kilometrə yaxın kanal qazılıb və vətəndaşların darvazalarının qarşısına quğun borular qoyulub ki, bu da payız-qış mövsümündə intensiv yağınların yarada biləcəyi çətinliyin qarşısının alınmasına xidmət edir. O cümlədən vətəndaşların pay torpaqlarının ətrafında olan suaparıcı kanallar Vileşçay Su İstismarı İdarəsinin köməkliyi ilə 5 min metrə qədər təmizlənilib.

Təzə Alvardı kəndində sağlamlıq mərkəzi fəaliyyət göstərir. Kənddə SİB kabelləşmə başa çatdırılıb, əraziyə 24 saat dayanıqlı enerji verilməsi təmin edilib. Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır. Dövlət qayğısı əhalinin kənd təsərrüfatı məhsulları istehsalına marağını

artırıb. Əhaliyə dövlət vəsaiti həsabatına verilən yardımlar vaxtında çatdırılır. Bunun nəticəsidir ki, ərazidə 260 hektar sahədə buğda, 470 hektarda vələmir, 185 hektarda kartof, 45 hektarda çiyələk, xeyli arpa, noxud, pomidor, xiyar, tütün və kələm əkilir. Bu il üçün əkin sahələri daha da genişləndirilib. Kəndlilər razılıqla qeyd edirlər ki, bölgələrdə vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təhçizati və Tədarükü ASC-lər yaradılıb və cənub regionunda belə bir mərkəz məhz Masallı rayonunda yaranmış. Ərazinin özəl obyektlərində 376 nəfərdən çox işçi çalışır. Burada məskunlaşmış 5 məcburi köçkün ailəsi də qayğı ilə əhatə olunub.

Yeddioymaq inzibati ərazi dairəsi Qasımlı kənd tam orta məktəbinin əsaslı təmir olunması tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Ərazidə 1 elektron ATS əhaliyə xidmət edir, 1250 abonent vardır. Internet istifadəçilərinin sayı 850-dən artıqdır. Bankomatın qoyulması camaatın işini xeyli asanlaşdırıb. Sovet dövründə rayonun ən böyük sovxozlarından biri burada olub. İndi ərazidə aqrar sahəyə maraq xüsusilə artmaqdadır. Ənənələr bərpa edilir, yeni istehsal sahələri genişləndirilir.

Masallıda abadlıq-quruculuq işlərinin ən ucqar əraziləri də əhatə etməsi günün fərəh doğuran reallığıdır.

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

Azərbaycan nümayəndə heyəti Vladıqafqazda Muxtarov məscidinin açılışında və konfransda iştirak edib



□ **Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladıqafqaz şəhərinə səfər edib. Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.**

Nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində Vladıqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib. 1908-ci

ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl nümunələrindən biri olan Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözümüzün önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təqdim etdiyi vurğulayıb. Ölkəmizin daxilində və xaricində dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlətimizin başçısının global miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdir-

cısına müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Sonra nümayəndə heyəti Vladıqafqaz Milli Elmi Kitabxanasının binasında keçirilən konfransda iştirak edib.

Tədbirdə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə məlumat verib. O, şeyxülislam A.Paşazadənin dini lider kimi Azərbaycan və Qafqaz xalqları qarşısındakı xidmətlərindən danışıb.

Şeyxülislam A.Paşazadə çıxışında bildirib ki, bu gün Vladıqafqazda memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrle ucalır. Azərbaycan xalqının Muxtarov tərəfindən inşa edilmiş, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscid uzun əsrlərboyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyət abidəsi olaraq qalacaq.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladıqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözümüzün önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təqdim etdiyi vurğulayıb. Ölkəmizin daxilində və xaricində dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlətimizin başçısının global miqyasda multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdir-



diyini vurğulayan QMİ sədri bu işlərin Azərbaycanda davamlı olaraq həyata keçirildiyini bildirdi. O, Azərbaycan Prezidentinin bu ili ölkəmizdə dahi mütəfəkkir, Şərqin humanist filosofu İmadəddin Nəsiminin şərəfinə "Nəsimi ili" elan etdiyini diqqətinə çatdırdı.

Çoxmillətli və çoxkonfessiyalı Rusiyada ənənəvi dinlər, o cümlədən İslam dininin ardıcılıqları üçün bütün lazımi şəraitin yaradıldığını bildiren QMİ sədri Vladıqafqazdakı tədbiri də bu baxımdan gözəl nümunə kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi vurğuladıqlarını söyləyən şeyxülislam sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının bu istiqamətdə bundan sonra da səy göstərəcəyini bildirib.

Vladıqafqazdakı Muxtarov məscidinin ərşəyə gəlmə tarixinə dair nadir arxiv sənədləri Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq A.Paşazadəyə təqdim olunub.

Vladıqafqaz Tarix və Arxeologiya İnstitutunun direktoru professor Ruslan Bzarov işi-

rakçılar üçün nümayiş etdirilən və məscidin tarixçəsindən bəhs edən sənədlər film haqqında danışıb.

Tədbirdə Şimali Osetiya-Alaniya Respublikasının tanınmış alimləri professor Marzoyev və professor Kanukova məruzələrlə çıxış ediblər. Məruzələrdə Murtuza Muxtarovun şəxsiyyəti, onun xeyriyyəçilik fəaliyyəti, Azərbaycan-Şimali Osetiya dostluğunun möhkəmlənməsində tarixi rolunu vurğulanıb, Azərbaycan ilə Osetiya arasında dostluq və qardaşlıq əlaqələrinin keçmiş və bu günkü barədə danışıb.

Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri iştirak ediblər. Bütün çıxışlarda Azərbaycan və Şimali Osetiya xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin bariz nümunəsi olan Muxtarov məscidinin mövcudluğu, onun yenidən qurulması yüksək dəyərləndirilib. Şimali Osetiya müftisi H.Gatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə edib və dövlət başçısının Qafqaz xalqlarına ehtiramı münasibətindən xeyli məmnun



olduqlarını, bunu çox yüksək dəyərləndirdiklərini vurğulayıb. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev də Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlığını ifadə edib.

Daha sonra Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyacheslav Bitarov Azərbaycan nümayəndə heyətinə qəbul edib. Şimali Osetiya-Alaniya parlamentinin sədri A.Maçnevini də iştirak etdiyi görüşdə Azərbaycan və Şimali Osetiya arasında tarixi, ənənəvi münasibətlər zəmini üzərində həyatın müxtəlif sahələrində əlaqələrin inkişafından razılıq ifadə olunub. Azərbaycanın xalqına, onun Prezidentinə dərin ehtiramının və qardaş salamlarının çatdırılmasını xahiş edən Şimali Osetiya Respublikasının başçısı V.Bitarov Muxtarov məscidi ilə əlaqədar tədbirin böyük önəm daşdığını vurğulayıb. O, QMİ sədri A.Paşazadənin dini lider olaraq fəaliyyətinin Qafqaz bölgəsi üçün çox dəyərli olduğunu vurğulayıb.

QMİ sədri görüşə görə minnətdarlığını bildirib və bu istiqamətdə işlərin davamlı olmasının vacibliyinə diqqət cəlb edib. Şeyxülislam Azərbaycan

Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidinin xalqlarımız arasında mənəvi dostluq abidəsi kimi önəmini yüksək qiymətləndirib. O, gələcəkdə Vladıqafqazda Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adını daşıyacaq məktəb binasının ucaldılmasını da arzu etdiyini bildirib.

Şeyxülislam Şimali Osetiyadakı Azərbaycan diasporunun xalqlarımız arasında dostluq və əməkdaşlığın dərinləşməsinə işinə verdiyi töhfələri vurğulayıb və onların fəaliyyətindən məmnun olduğunu bildirib.

Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənzadə Azərbaycan ilə Şimali Osetiya arasında mədəni-mənəvi əlaqələrin inkişaf etdirilməsi zərurətindən, habelə iqtisadi sahədə qarşılıqlı investisiya yatırımı üçün genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Vladıqafqazdakı görüş və tədbirlərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Qüdrət Həsənzadə, Cavanşir Paşazadə, Hikmət Məmmədov, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və QMİ sədrinin birinci müavini müfti Salman Musayev iştirak ediblər.

Paytaxtın mərkəzində aparılan abadlıq-quruculuq işləri kompleks və davamlıdır



Nəsimi rayon rəhbərliyinin, təsərrüfat xidmətləri təmsilçilərinin və ictimai həyatda fəallıq göstərən sakinlərin iştirakı ilə keçirilən toplantıda RİH başçısının ərazi üzrə nümayəndəsi Namiq Muradov ötən il dairənin əhatə etdiyi

paytaxtın mərkəzi küçə, meydan, məhəllə və istirahət guşələrində aparılmış abadlıq, quruculuq və yenidənqurma işləri, "Pilot İnşaat-A", "Malibo", "Yeni ailə", "Məkan", "Tac-1", "Bisütün", "Bakı Abadlıq" kimi MMC-lərin qəzalı və

Prezident İlham Əliyevin paytaxtın mərkəzi rayonlarının və ətraf qəsəbələrinin sosial-mədəni baxımdan yeniləşdirilməsi ilə bağlı gerçəkləşdirdiyi kompleks tədbirlərə uyğun olaraq, ötən il Nəsimi rayonunun ərazilərində də genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir. Bu barədə 3 Saylı Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin hesabat yığıncağında ətraflı söhbət açılmış, cari ildə qarşıda duran hədəflər konkretləşdirilmişdir.

şəhərin gözəlliyini pozan tikililərin yerində yenilərinin inşa etməsi ilə bağlı həyata keçirdikləri layihələr barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, yeni dərs ili ərəfəsində Prezident İlham Əliyevin

general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olması ötən il nümayəndəliyin həyatında ən unudulmaz hadisə olmuşdur.

Yığıncaqda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi kimi məsələlərin əsas istiqamətlər kimi qarşıya qoyulduğunu vurğulamışdır. Rayon rəhbəri dövlət başçısının Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qarşıya qoyduğu önəmli vəzifələri və tapşırıqları gənc şəhər etmiş, cari hədəflərə çatmaq üçün zəruri olan tədbirlərdən söz açmışdır.



Yığıncaqda çıxış edənlər ərazidə uğurla davam etdirilən quruculuq işlərinin, sosial və infrastruktur layihələrin həyata tərətəfili yeniləşdirilməsinə, insanların rifahının yüksəldilməsinə yönəldiyini bildirmiş, bu prosesin uğurla getməsi üçün yaradılan yüksək təminatla, hərtərəfli diqqət və qay-

ğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda sakinlərin arzu və təklifləri dinlənmiş, sualları cavablandırılmışdır.

R.TAHİR, "Xalq qəzeti"

“AZƏRBAYCAN MELİORASIYA VƏ SU TƏSƏRRÜFATI” ASC aşağıdakı obyektlərin tikintisinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

1. Qazax rayonunun Xanlıqlar, Kəmərlər, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpasının satın alınması.

2. Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi işlərinin satın alınması.

3. Araz çayının yeni qolundan təzə suvarılacaq torpaq sahələrinə suyun verilməsi üçün paylayıcı kanalların tikintisi işlərinin (II mərhələ) satın alınması.

4. Zərdab rayonunun Əlvənd və Otmanoba kəndlərinin əkin sahələrini su təminatının yaxşılaşdırılmasının satın alınması.

5. Şəki rayonunun əkin sahələrini su təminatının yaxşılaşdırılması üçün Ceyirli su anbarının yenidən qurulmasının satın alınması.

6. Ağcabədi rayonunun Şanlık təsərrüfatı və ona bitişik ərazilərdə toplanan qurultayın kanallaşdırılması üçün mövcud drenaj nasos stansiyasının quruluşla birlikdə bərpasının satın alınması.

7. Balakən rayonunun Şərif, Yeni Şərif, Qaysa və Meşəşəmbül kəndlərinin əkin sahələrini su təminatının yaxşılaşdırılmasının

satın alınması.

8. Biləsuvar rayonunun sərhəd ərazilərində suyuqı kollektorun tikilməsi və Əzizbəyov kollektorunun yenidən qurulmasının satın alınması.

9. Bərdə rayonunun Məmmədli kəndinin əkin sahələrini su təminatının yaxşılaşdırılmasının satın alınması.

10. Yevlax rayonunda R-2 kanalının yenidən qurulmasının satın alınması.

Təndər iştirakçılara təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamaqla yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların analoji obyektlərin tikintisində böyük təcrübəsi, maliyyə vəziyyəti və bu sahə üzrə təcrübəli mütəxəssislərin olması.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Ünvan: Bakı şəhəri, Moskva prospekti 69a, tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti, telefon - 431-08-64, faks 430-79-57.

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunun tam dəstini yuxarıda qeyd olunan ünvandan ala bilərlər. İştirak haqqı hər bir obyekt üçün 250 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VOEN - 1300300711
H/h - AZ 10 İBAZ 380700194497
16100216

"Azərbaycan Beynəlxalq Bankı"nın Yasa-mal filialı

M/h - AZ03NABZ
01350100000000002944
VOEN - 9900001881
SWIFT - İBAZAZ2X (AZIPS-in üzvü)

İştirak haqqı geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tender komissiyasına yazılı müraciət;

Tender komissiyası

Zuckerberq "WhatsApp", "Instagram" və "Facebook Messenger"-i birləşdirməyi düşünür

□ **"Facebook" şirkətinin rəhbəri Mark Zuckerberq şirkətə məxsus "Facebook Messenger", "WhatsApp" və "Instagram" sosial şəbəkələrini birləşdirməyi planlaşdırır.**

Onun bu planı barədə yaxın ətrafındakı məlumatlı şəxslər bildirib.



Mənbə bu prosesin ilkin mərhələdə olduğunu və 2019-cu ilin sonu və ya 2020-ci ilin əvvəllərində yekunlaşacağını bildirib.

Bu addım Zuckerberqə "Facebook" ətrafında baş verən qalmaqalları fonunda şirkət üzərində nəzarəti gücləndirməyə imkan verəcək.

Xarici xəbərlər

Fransa

Mişel Leqran vəfat edib

"Şerburq çetirləri" kinofilminə yazdığı musiqi ilə məşhur olan fransalı bəstəkar Mişel Leqran 87 yaşında vəfat edib.

Qeyd edək ki, pianoçu, aranjimançı, dirijor və müğənni M. Leqran ən yaxşı mahnıya görə üç dəfə "Oskar"ın qalibi, həmçinin beş "Qremmi" mükafatına və bir "Qızıl Qlobus"a sahib olub. Kino və televiziya filmləri üçün iki yüzdən artıq mahnı yazıb.

Xəbəri "AFP" yayıb.



Hollandiya

Çarşaba qadağa



Hollandiya-da üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə istifadəsinə qadağa qoyulub. Niderland parlamentinin yuxarı palatasının tətbiq etdiyi qadağaları pozan şəxs 400 avro cərimə ediləcək.

Qeyd edək ki, buna bənzər qanunlar bir çox Avropa ölkəsində, xüsusilə Fransa, Belçika, Danimarka və Avstriyada tətbiq olunur.

Xəbəri BBC yayıb.

Çin

Qeyri-adi smartfon

Çinin "Meizu" şirkəti qeyri-adi smartfon hazırlayıb. Bildirilir ki, "Zero" adlı smartfondan SIM kart üçün slot və dinamik üçün dəlik yoxdur.

Telefonda enerji doldurmaq üçün dəlik sürətli enerji doldurma texnologiyasını dəstəkləyən simsiz texnologiya ilə əvəz edilib. Qulaqlıqlar yalnız "Bluetooth 5.0" texnologiyası vasitəsilə qoşulur və işləyir.

Xəbəri "ferra.ru" yayıb.



Türkiyə

43 terrorçu zərərsizləşdirilib



Türkiyənin Silahlı Qüvvələri son bir həftə ərzində ölkə ərazisində və onun sərhədlərindən kənarda 43 terrorçunu zərərsizləşdirib.

Qeyd edilir ki, zərərsizləşdirilənlər arasında silahlıların bir rəhbəri də var.

Daha əvvəl ölkənin Müdafiə Nazirliyi 23 terrorçunun zərərsizləşdirildiyi barədə məlumat yaymışdı.

Xəbəri "Anadolu" agentliyi yayıb.

Yeni transfer



"Çelsi"nin futbolçusu Viktor Mozes karyerasını Türkiyədə davam etdirəcək.

28 yaşlı yarımmüdafiəçi "Fənerbahçe" klubuna transfer olunub. Mozes 1,5 il icarə əsasında "Fənerbahçe"də forma geyinəcək.

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"də çıxış edən niqeriyalı futbolçu cari mövsümdə 6 qarşılaşmada iştirak edib.

Xəbəri "fenerbahce.org" yayıb.

Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

Rusiya Kuba iqtisadiyyatına milyardlarla avro ayırır

□ **Rusiya Kuba ilə bu ölkənin dəmir yollarının, aviasiya texnikalarının və energetika kompleksinin modernləşdirilməsi məsələsini müzakirə edib. Nəticədə RF bu məsələlərin həlli üçün Kubaya milyardlarla avro vəsait ayırmağa hazır olduğunu bildirib. Məlumatı TASS verib.**

Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib ki, Kubanın təkcə dəmir yollarının modernləşdirilməsi üçün 2 milyard avro pul lazımdır. Ancaq 7 ildən sonra bu sahə ölkə iqtisadiyyatının inkişafında həlledici rol oynayacaq. Hazırda hər iki ölkə layihənin reallaşdırılması istiqamətində ciddi irəliləyiş əldə edib: "Bu layihənin icrasını iki hissəyə

bölmüşük, əvvəlcə lazımi kredit ehtiyatları optimallaşdırılacaq, sonra isə ən yaxın vaxtlarda icra işlərinə başlanacaq".

Bundan əlavə, Rusiya və Kuba Havananın aviasiya parkının bərpası və təyyarələrə xidmət üçün servis mərkəzinin yaradılması ilə bağlı da razılığa gəlib: "Əsasən, "Il-96", "Tu-204",



"An-158" təyyarələrindən ibarət olan parkın uçuşa yararlı olub-olmaması ilə bağlı audit aparılıb, işlərin, lazım olacaq ehtiyat hissələrinin həcmi, təmir işlərinin müddəti müəyyənləşdirilib, razılaşmalar, müqavilələr hazırlanıb, görülməli işlər praktik müstəviyə gətirilib". Borisovun sözlərinə görə, 2019-cu ildə bütün bərpa işlərini tamamilə başa çatdırmaq

planlaşdırılır.

Daha sonra – 2030-cu ilə qədər isə Rusiya və Kuba energetika sahəsində əməkdaşlığı davam etdirəcəklər. Bu proqramın həyata keçirilməsində əsas məqsəd Kubanın energetika infrastrukturunun effektivliyini artırmaqdır.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Sanders prezidentliyə namizəd olmaq istəyir

□ **TASS-ın verdiyi xəbərə görə, Berni Sanders 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Vermont ştatından olan senator B. Sanders öz qərarını yaxın zamanlarda elan edəcək.**

Məlumatda bildirilir ki, B. Sanders son bir neçə ayda növbəti seçkilərdə iştirak edib-etməmək barədə düşünüb. Onu ictimai rəy sorğularının nəticələri, o cümlədən afro-amerikalıların və Latın Amerikası əsilli vətəndaşların seçkilərdə ona dəstək ola biləcəyi ehtimalı ümidləndirir.



Daha əvvəl ABŞ-ın ən yüksək inzibati vəzifəsinə seçilmək niyyətini artıq bir sıra demokrat açıqlayıb. Onların arasında Nyu-York ştatından olan senator Kirsten Cillibrand, San Antonio

şəhərinin (Texas ştatı) sabiq meri, Barak Obama Administrasiyasında mənzil tikintisi və şəhər inkişafı naziri vəzifəsində çalışmış Culian Kastro da var.

Demokratlar Partiyasının prezidentliyə namizədin rəsmi olaraq irəli sürülmək qurultayı 2020-ci il iyulun 13-dən 16-dək keçiriləcək.

Xatırladaq ki, 2016-cı il seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa çalışan B. Sanders keçmiş dövlət katibi Hillari Klintonla baş tutan prайmeriz zamanı ona uduzmuşdu.

Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-də baş tutacaq.

Rövşən ATAĞİSİYEV,
"Xalq qəzeti"

ABŞ Kosmik Qüvvələrin inkişafı üçün 12 milyard dollar ayırır

□ **ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Hizer Uilson 2019-cu ildə Kosmik Qüvvələrin inkişafına 12 milyard dollar ayrılacağını bildirib. Bu barədə RİA "Novosti" məlumat yayıb.**

Hizer Uilsonun sözlərinə görə, ayrılan vəsaitin 5 milyard dolları kosmik proqramın hazırlanmasına, qalan hissəsi isə ABŞ-ın kosmosda təhlükəsizliklə bağlı yaranmış boşluğun

aradan qaldırılmasına xərclənəcək.

H. Uilson bildirib ki, ABŞ müharibə baş verərsə kosmosda üstünlüyünü təmin etmək üçün bu addımı atıb.



O, ABŞ Kosmik Qüvvələrinin hələ də dünyanın ən yaxşısı olduğunu deyib.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Antalyada tornado fəsadlar törədib



□ **Türkiyənin Antalya əyalətində tornado nəticəsində aeroportda 12 nəfər xəsarət alıb. Əyalətin qubernatoru Münir Karaloğlu bildirib ki, xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Onların həyatı üçün təhlükə yoxdur.**

Bundan əlavə, güclü külək bir avtobusu və bir mikroavtobusu da aşırıb. Polis vertolyotu və daha iki təyyarə zədələnib.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Moskvada güclü çovğun

□ **Rusiya paytaxtını güclü qar çovğunu bürüyüb. Sinoptiklərin məlumatına görə, küləyin sürəti saniyədə 17 metrə çatır. Havanın temperaturu isə mənfə 10 dərəcədir.**



Sinoptiklər bildiriblər ki, isti atmosfer cəbhəsi Moskva-yə doğru yavaş hərəkət etdiyindən paytaxtda güclü qar çovğunu davam edir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Hava proqnozu

➤ Yanvarın 27-də

➤ Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 4-6, gündüz 8-12. Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm cıvə sütunundan 757 mm cıvə sütununa düşəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

➤ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 0-5, dağlıq ərazilərdə 8-11 dərəcə şaxta,

gündüz 8-13 dərəcə isti olacaq.

➤ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Ləçin, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə aralıq güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.

➤ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə aralıq güclənəcək. Gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

➤ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şəbran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə

aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.

➤ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə aralıq güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

➤ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 9-13, dağlarda gecə 0-3, gündüz 5-9 dərəcə isti olacaq.

Ruhsar PEKCAN: dünya modern texnologiyalara keçid dövrü yaşayır



□ **Türkiyənin ticarət naziri Ruhsar Pekcan Davosda Dünya İqtisadi Forumunun sessiyalarının birində çıxışı zamanı bildirib ki, onun ölkəsi modern texnologiyalar əsasında hazırlanan məhsulların istehsalı və ixracını stimullaşdırmaq üçün "yol xəritəsi"na malikdir. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**

Nazir vurğulayıb ki, müasir dünya hazırda sürətli texnoloji və sosioloji keçid dövrünə qədəm qoyub və bu sahədə sərt rəqabətdə uğur qazanan ölkələr, təbii ki, daha çox gəlir əldə edəcəklər. R. Pekcan xarici investorları ölkəsinin iqtisadiyyatına iri sərmayələr yatırmağa çağırıb. Türkiyəli nazir sonra qeyd edib ki, hazırda bir sıra böyük dövlətlərin xarici ticarətdə proteksionist mövqelər tutmalarına baxmayaraq, Türkiyə hər zaman hər bir ölkə ilə əməkdaşlıq üçün açıqdır. R. Pekcan deyib: "Türkiyə hərtərəfli, qanunlara əsaslanan, azad, ədalətli və davamlı ticarət tərəfdarıdır". Onun fikrincə, hazırda dünyada elektron ticarət sürətlə inkişaf edir. Bu da ticarətin hərtərəfli qloballaşmasına yardım göstərir.

Yeri gəlmişkən, R. Pekcan Davos forumunda Niderlandın ticarət və inkişaf naziri Siqrid Kaaq və Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko ilə görüşərək, Türkiyənin həmin ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparıb.

M. HACIXANLI, "Xalq qəzeti"

Afina və Skopye arasında imzalanan saziş təsdiqlənib

□ **Yunanıstanın parlamentində üçgünlük müzakirələrdən sonra keçirilən səsvermədə Makedoniya Respublikasının adının Şimali Makedoniya dəyişdirilməsi barədə Afina və Skopye arasında imzalanan saziş təsdiqlənib. Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.**



Bildirilir ki, yanvarın 25-də keçirilən səsvermə zamanı 300 deputatdan 153-ü sazişin lehinə, 146-sı əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. Sənin ratifikasiyası üçün zalda olan parlament üzvlərinin sadə səs çoxluğu kifayət etsə də, Baş nazir Aleksis Tsipras sazişi, azı, 151 səsle qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu.

Yunanıstanın Baş naziri Aleksis Tsipras Afina və Skopye arasında imzalanan sazişin təsdiqlənməsi ilə bağlı açıqlamasında bunun tarixi bir gün olduğunu bildirib: "Bu gün tarixi gündür. Yunanıstan tarixinin önəmli hissəsini qoruyur. Keçmiş Makedoniya mirası... Bu gün Balkan tarixində yeni səhifə açıldı. Milliyyətçi nifrətin, anlaşmazlıqların və qarşıdurmaların yerini dostluq, sülh və əməkdaşlıq tutdu".

Qeyd edək ki, Afina və Skopye 2018-ci il iyunun 17-də Yunanıstanın Prespes bələdiyyəsində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Həmin saziş bir müddət öncə Makedoniya parlamenti tərəfindən təsdiqlənib.

Rövşən ATAĞİSİYEV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Asif Əsgərov Milli Məclisin deputatı Əsabil Qasimova oğlu

ELÇİN QASIMOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Asif Əsgərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Ağalar Vəliyevə əzizi

ZAHİR ƏLİZADƏNİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azerbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7277

SİFARİŞ 240

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00